

1. Çöl tədqiqatlarının əsas məqsədi:
 - ✓ Yaradılacaq qoruğun sahəsini və sərhədlərini müəyyənləşdirmək
 - Qoruğun daxili təsərrüfatının təşkili üçün təkliflər hazırlamaq
 - Xəritə materialları hazırlamaq
 - Layihəyə olan tələbatı müəyyən etmək
 - Sifarişçi ilə layihə təşkilatı arasında müqavilə imzalamaq
2. Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsi prinsiplərinə aşağıdakılardan hansı daxildir; 1. Bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması 2. Landşaft, relyef və torpaq 3. xüsusi qorunan ərazilərdən və obyektlərdən istifadənin qanunla müəyyən olunmuş hallarda ödənişli olması 4. Fauna və heyvanat Aləmi 5. Beynəlxalq əməkdaşlıq
 - 2,3,5
 - 2,4,5
 - ✓ 1,3,5
 - 1,3,4
 - 1,2,3
3. Turizm, rekreasiya, istirahət mərkəzləri xüsusi qorunan ərazilərin hansı xüsusiyyətlərinə aid edilir;
 - doğru cavab yoxdur
 - ✓ məqsədinə
 - funksiyasına
 - prinsipinə
 - növünə
4. Təbiətin Salnaməsində aşağıdakı başlıqlardan hansına ehtiyac yoxdur?
 - təbiətin təqvimi
 - hava
 - fauna və heyvanat Aləmi
 - flora və bitki örtüyü
 - ✓ iqlim dəyişikliyinə proqnozu
5. Qoruqların əsas vəzifəsi ərazisindəki zənginlikləri qoruyub saxlamaqdır. Bunun üçün hansı qaydalar həyata keçirilməlidir?
 - xüsusi qorunan ərazilərin ətraf sahələri hərtərəfli öyrənilməməli
 - ✓ xüsusi qorunan ərazilərin sahələri hərtərəfli öyrənilməli, xüsusi qorunan ərazilər üçün Təbiət Salnaməsi hazırlanmalı və dövrü olaraq təzələnməli
 - xüsusi qorunan ərazilərin sahələri öyrənilməli
 - doğru cavab yoxdur
 - xüsusi qorunan ərazilər üçün Təbiət Salnaməsi hazırlanmalı
6. Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsi bu prinsiplərdən birinə əsaslanır?
 - təbiəti mühafizə
 - ✓ Beynəlxalq əməkdaşlıq
 - ətraf mühitin monitorinqi
 - sağlamlaşdırma
 - hamısı
7. Qoruqların vəzifələrinin yerinə yetirilməsi üçün hansı işlər görülməlidir?
 - ✓ xüsusi qorunan ərazilərin sahələri hərtərəfli öyrənilməli və təbiət salnaməsi hazırlanmalı
 - xüsusi qorunan ərazilərin təbii sərvətləri öyrənilməli
 - xüsusi qorunan ərazilərin florasını dərinləndirən öyrənilməli
 - xüsusi qorunan ərazilərin faunasını öyrənilməli
 - vahid təbiət salnaməsi hazırlanmalı

8. Xüsusi mühafizə olunan təbiət əraziləri növlərinə daxil deyil?
- biosfer qoruqları
 - təbiət abidələri
 - kurortlar
 - ekoloji parklar
 - ✓ dağ çəmənlikləri
9. Xüsusi mühafizə olunan ərazilərin təşkili prinsiplərinə aid deyil?
- beynəlxalq əməkdaşlıq
 - bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması
 - yerli əhalinin maraqları nəzərə alınmaqla turizmin inkişafı
 - ✓ xüsusi qorunan ərazilərdən istifadənin ödənişsiz olması
 - xüsusi qorunan təbiət ərazilərindən məqsədli istifadə
10. Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsinin prinsiplərinə daxil deyil:
- ✓ turizm və rekreasiyanın inkişafının qadağan edilməsi
 - Xüsusi qorunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə
 - xüsusi qorunan ərazilərdə və obyektlərdə dövlət tənzimlənməsinin və nəzarətinin təşkili
 - Bioloji müxtəlifliyin qorunub saxlanması
 - beynəlxalq əməkdaşlıq
11. Xüsusi qorunan ərazilərin yaradılmasının məqsədlərinə daxildir:
- ✓ yerləşdiyi landşaft zonaları və qoruğu əhatə edən ərazisinin vəziyyəti
 - flora və ya bitgi örtüyünün öyrənilməsi
 - heyvanat aləminin, qismən də bitgi örtüyünün öyrənilməsi
 - bitgi örtüyünün, qismən də heyvanat aləminin öyrənilməsi
 - fauna və ya heyvanat aləminin öyrənilməsi
12. Təbiətin salnaməsini tərtib etmək üçün tələb olunmur:
- yerli ovçuluq təşkilatlarının məlumatları
 - meşə quruluşu işlərinin materialları
 - ✓ qoruğun yerləşdiyi ərazinin torpaq örtüyü haqqında məlumat
 - Mühafizə işçilərinin gündəlikləri
 - qoruğun ilkin hesabatları
13. Uyğunluğu müəyyən edin: 1. fauna-heyvanat aləmi 2. relyef-iqlim 3. flora-bitgi örtüyü 4. flora-heyvanat aləmi
- 1.2
 - 2.3
 - 1.4
 - 2.4
 - ✓ 1.3
14. Aşağıdakılardan hansı səhvdir?
- ✓ Təbiətin Salnaməsi mart ayında yekunlaşır
 - Qoruğun əsas sənədi Təbiətin Salnaməsidir
 - Turizm rekreasiya yəni, istirahət mərkəzləri xüsusi qorunan ərazilərin məqsədinə aid edilir
 - Nəbatət bağları və dendroloji parklar xüsusi mühafizə olunan təbiət ərazilərinin növünə aid edilir:
 - təbiətin Salnaməsi fevral ayında yekunlaşır
15. Nəbatət bağları və dendroloji parklar xüsusi mühafizə olunan təbiət ərazilərinin hansı xüsusiyyətlərinə Aid edilir:
- ✓ növünə

- prinsipinə
- doğru cavab yoxdur
- funksiyalarına
- məqsədinə

16. Təbiətin Salnaməsini tərtib etmək üçün belə bir məlumatlardan istifadə edilir?

- elmi və mühafizə işlərinin gündəliklərindən
- hamısından
- yerli ovçuluq təşkilatlarının məlumatlarından
- ✓ meşə quruluşu işlərinin materiallarından
- yerli meteoroloji stansiyaların və ya məntəqələrin materiallarından

17. Xüsusi qorunan ərazilərin məqsədlərinə aşağıdakılardan hansı daxildir?

- elmi-tədqiqat
- təbiəti mühafizə
- ✓ hamısı doğrudur
- ətraf mühitin monitorinqi
- təlim-tərbiyə

18. Xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə daxil deyil?

- Biosfer qoruqları
- ✓ antropogen landşaft
- Dövlət Təbiət yasaqlıqları
- Milli parklar
- Dövlət Təbiət qoruqları

19. Təbiət kompleksləri aşağıdakı hansı əhəmiyyəti özündə daşımır?

- ✓ mənəvi
- elmi
- sağlamlaşdırma
- estetik
- mədəni

20. Elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir nəslə kəsilmək təhlükəsi qarşısında olan səciyyəvi, xüsusi mühafizə rejimli, zooloji, botaniki, dendroloji, meşə, landşaft və torpaq obyektlərinin məcmusu necə adlanır? (tam cavabı göstərin)

- ✓ xüsusi mühafizə olunan təbiət obyektləri
- ovçuluq təsərrüfatları
- yasaqlıqlar
- Milli parklar
- qoruqlar

21. Təbiət salnaməsində hansı başlıqlar olur? 1. elmi tədqiqat 2. hava 3. Təbiəti mühafizə 4.qoruğun ərazisi 5. təlim-tərbiyə, 6. sağlamlaşdırma

- 3,5,6
- 3,2,4
- ✓ 1,2,4
- 1,3, 5
- 2,4,6

22. Qoruqların əsas vəzifəsi nədir?

- ✓ ərazidəki zənginlikləri qoruyub, ilkin təbii halında saxlamaq
- ərazidəki ekosistemin dəyişdirilməsi
- təsərrüfat işlərinin aparılması

- ovçuluq təsərrüfatının inkişafı
- antropogen landşaft yaratmaq

23. Xüsusi qorunan ərazilər aşağıda göstərilən məqsədlərdən hansı üçün istifadə olunur?

- ✓ təlim-tərbiyə, mühafizə
- təbii sərvətlərdən istifadə
- yaşıllaşdırma
- sənaye sahələrinin inkişafı
- kənd təsərrüfatı

24. Xüsusi mühafizə olunan ərazilərin əhatə dairəsinə daxildir?

- ✓ zooloji, botaniki, hidroloji, geoloji, meşə, landşaft və torpaq obyektləri
- su hövzələri
- nəslə kəsilmiş bitki və heyvan növlərinin yayıldığı yerlər
- yaşıllıq zonaları
- təsərrüfat obyektləri

25. Xüsusi qorunan ərazilər hansı əhəmiyyətə malik təbiət komplekslərindən ibarətdir?

- ✓ ekoloji, elmi, estetik, mədəni
- elmi, estetik, texnoloji
- estetik, sağlamlıq, iqtisadi
- ekoloji, mədəni, fizioloji
- elmi-texniki

26. Qoruqların vəzifələrinə daxil deyil:

- ✓ tərkibinə daxil olan komponentlərin qismən öyrənilməsi
- təbiət salnaməsinin işlənilib hazırlanması
- hazırlanan təbiət salnaməsinin dövrü olaraq işlənilib təzələnməsi]
- ərazisindəki zənginliklərin qorunub ilkin təbiət halında saxlanılması
- xüsusi qorunan ərazilərin sahələrinin hərtərəfli öyrənilməsi

27. Xüsusi qorunan ərazilərin növlərindən deyil:

- ✓ süni meşələr
- təbiət parkları
- Zooloji parklar
- Təbiət abidələri
- Milli Parklar

28. Xüsusi qorunan ərazilər aşağıdakı məqsədlər üçün istifadə edilmir:

- ✓ kənd təsərrüfatının inkişafı
- elmi tədqiqat
- ətraf mühitin monitorinqi
- sağlamlaşdırma
- təbiəti mühafizə

29. Qoruqların əsas vəzifəsini göstərin:

- Ərazilərdəki təbii kompleksləri qismən mühafizə etmək
- təsərrüfat fəaliyyətini inkişaf etdirmək
- yalnız təbiət abidələrini mühafizə etmək
- düzgün cavab yoxdur
- ✓ Ərazilərdəki təbii kompleksləri qoruyub ilkin təbii halında saxlamaq

30. Respublikamızda xüsusi mühafizə olunan ərazilərdən hansı daha tez yaranıb?

- ✓ qoruqlar
- yasaqlıqlar
- ovçuluq təsərrüfatları
- hamısı eynivaxtda yaranıb
- Milli parklar

31. Respublikamızda xüsusi mühafizə olunan təbiət ərazilərindən hansının sayı digərlərinə nisbətən daha çoxdur;

- ✓ yasaqlıqlar
- Milli parklar
- ovçuluq təsərrüfatları
- doğru cavab yoxdur
- qoruqlar

32. Respublikamızda xüsusi mühafizə olunan təbiət ərazilərindən hansının sayı digərlərinə nisbətən azdır?

- ✓ ovçuluq təsərrüfatları
- Milli parklar
- yasaqlıqlar
- doğru cavab yoxdur
- qoruqlar

33. təbiətin Salnaməsi ilin hansı fəslində yekunlaşır:

- ✓ qış,
- payız
- yaz
- doğru cavab yoxdur
- yay

34. Təbiətin Salnaməsi ilin hansı dövründə tərtib olunur?

- ✓ ilin əvvəlində
- ilin sonunda
- yayda
- payızda
- ilin ortasında

35. Qoruğun əsas sənədi hansıdır və bu sənəd nəyi cəmləşdirir?

- ✓ təbiət salnaməsi. Təbii proseslərin və hadisələrin müşahidələrinin əsas nəticələrini
- Ekoloji parklar, qoruğun ərazisini
- Dövlət təbiət qoruqları, elmi fəaliyyətin xronikası
- təbiət salnaməsi, qoruğun ilkin hesabatlarını
- Dövlət Təbiət qoruqları, qoruğun ilkin hesabatlarını

36. Xüsusi qorunan ərazilər hansı məqsədlər üçün istifadə edilmir?

- ✓ kommunal-məişət məsələləri
- mədəni
- təbiəti mühafizə
- elmi tədqiqat
- sağlamlaşdırma

37. Xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərindən biridir:

- ✓ nəbatət bağları
- torpaq obyektləri
- su hövzələri

- subalp və alp çəmənlikləri
- meşə landşaftı

38. Xüsusi mühafizə olunan ərazilər hansı əhəmiyyət kəsb etmir:

- ✓ texnoloji
- mədəni
- estetik
- ekoloji
- elmi

39. Təbiətin salnaməsində aşağıdakı başlıq olmamalıdır:

- ✓ yalnız flora haqqında məlumat
- Landşaft, relyef, torpaq
- hava
- sular
- Qoruğun ərazisi

40. Aşağıdakılardan hansı yanlıştır:

- ✓ Qoruqların Milli Parklardan əsas fərqi ərazisinə insanların sərbəst daxil olmasına icazə verilməsidir
- Təbiətin salnaməsi qoruğun əsas sənədi olub təbii proses və hadisələrin müşahidələrinin nəticələrini özündə cəmləşdirir
- ilk qoruqlar Göygöl, Zaqatala və Qızılağac olmuşdur
- Xüsusi qorunan ərazilər Respublika ərazisinin 10,2%-ni tutur]
- Hirkan Milli Parkında relikt və endemik flora mühafizə olunur

41. Təbiətin salnaməsinin tərtib olunduğu və yekunlaşdığı ayları ardıcıl olaraq göstərin:

- ✓ mart, fevral
- iyun, dekabr
- avqust, sentyabr
- oktyabr, yanvar
- mart, may

42. Meşə və ovçuluq təsərrüfatının qoruqlara nə kimi təsiri vardır?

- ✓ bitki örtüyünün seyrəldilməsinə səbəb olur
- heyvanların tərkibinin artmasına səbəb olur
- zərərli bitki növlərinin yaranmasına səbəb olur
- tullantıların artmasına səbəb olur
- müsbət təsirləri vardır

43. İzahat kitabçasına daxil deyil:

- ✓ Qoruda insanların təsərrüfat fəaliyyəti üçün təkliflər
- Heyvanat aləmi
- İqtisadi-coğrafi səciyyə
- Elmi tədqiqatların əsas istiqamətlərinin nəticələri
- Bitki örtüyü

44. Qorunan ərazilərin layihələşdirilməsinə dair hansı fikir yanlıştır?

- ✓ Qoruqlar layihələşdirildikdə turizmin inkişafı nəzərə alınmır
- Tədqiqatlarda coğrafiyaçı və bioloqlar iştirak edir
- Layihələşdirmə 3 mərhələdə aparılır
- Əhalinin istirahəti də nəzərə alınır
- Layihələşdirmədən əvvəl bioloji-iqtisadi tədqiqat aparılır

45. Qoruqların layihəsində qeyd olunmur:

- ✓ Qoruğun daxili təsərrüfatı üçün təkliflər
- Ərazinin sərhədləri
- Qoruğun gələcək inkişaf istiqamətləri
- Maliyyələşdirmə mənbələri
- Ərazinin sahəsi

46. Müxtəlif landşaft zonalarında qoruqlar yaradılmasının məqsədi:

- ✓ ekoloji sistemin müxtəlifliyini öyrənmək və genetik fondun mühafizəsi
- genetik fondun mühafizəsi
- bitkiləri artırmaq
- doğru cavab yoxdur
- ekoloji sistemin müxtəlifliyini öyrənmək

47. Mühitin pozulma dərəcəsi necə müəyyən olunur?

- ✓ tədqiqatlar nəticəsində əldə olunan materialların təsərrüfatda istifadə sahələri ilə müqayisə olunması nəticəsində
- tədqiqatlar nəticəsində əldə olunan materialların istehsalatda istifadə olunması nəticəsində
- heç biri düzgün deyil
- doğru cavab yoxdur
- tədqiqatlar nəticəsində əldə olunan materiallar təsərrüfatda istifadə sahələri ilə müqayisə olunmaması nəticəsində

48. Qoruqların layihələşdirilməsində hansı mərhələdə tədqiqat ərazisinin arxiv materialları, elmi ədəbiyyatlar və idarə sənədləri ilə tanış olunur?

- ✓ hazırlıq
- kameral mərhələ
- heç biri
- hamısı
- çöl-tədqiqat mərhələsi

49. Hazırlıq mərhələsinə müqavilənin şərtlərinin müəyyənəşdirilməsinə aşağıdakılardan hansı daxil deyil?

- mütəxəssis qrupu
- ✓ özəl təşkilatlar
- layihə işinin vaxtı
- layihəyə olan tələbat
- maliyyə mənbələri

50. Layihələşdirmə necə mərhələdə həyata keçirilir və hansılardır?

- ✓ 3 hazırlıq, çöl-tədqiqat mərhələsi və kameral mərhələ
- 2 çöl-tədqiqat mərhələsi və kameral mərhələ
- 2 hazırlıq və kameral mərhələ
- yalnız çöl-tədqiqat mərhələdə
- 2 hazırlıq və çöl-tədqiqat mərhələsi

51. Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır

- ✓ qoruq
- yasaqlıqlar
- ovçuluq təsərrüfatı
- heç biri
- milli park

52. Kameral işlər dövründə tərtib olunan izahat kitabçasına hansı bəndlər daxil edilir? 1. qoruğun daxili təsərrüfatının təşkili üzrə təkliflər 2. bitki örtüyü 3. beynəlxalq əməkdaşlıq 4. iqtisadi-coğrafi səciyyəsi 5. maliyyə mənbələri 6. təbiətin təqvimini

- ✓ 1,2, 4

- 3,5,6
- 1,5,6
- 2,4,6
- 2,3,5

53. Çöl-tədqiqat mərhələsində hansı işlər görülür?

- ✓ təbii şərait öyrənilir, ərazinin maraqlı təbiət obyektlərinə dair materiallar toplanır
- layihə xəritə materialları hazırlanır.
- etalon rolunu oynayan mürəkkəb ekoloji sistemlərin inkişaf qanunauyğunluqları öyrənilir
- qoruğun daxili təsərrüfatının təşkili
- layihə axtarış partiyasının tərkibi, mütəxəssislər qrupu müəyyənləşdirilir

54. Layihələşdirmənin hazırlıq mərhələsində hansı işlər görülmür?

- ✓ düzgün cavab yoxdur
- layihə işi hazırlanır
- layihəyə olan tələbat müəyyənləşdirilir
- tədqiqat ərazisinin arxiv materialları ilə tanış olunur
- mütəxəssislər çöl tədqiqatına çıxmazdan əvvəl görülməli işləri müzakirə edirlər

55. Qoruğun layihələşdirilməsindən əvvəl hansı işlər görülür?

- ✓ bioloji-iqtisadi tədqiqatlar aparılır
- təbiət obyektlərinə dair materiallar toplanır
- maliyyə mənbələri müəyyənləşdirilir
- yer quruluşu işi hazırlanır
- sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanır

56. Qoruqlar hansı məqsədlə yaradılır?

- ✓ genetik fondun növlərini mühafizə etmək
- radiasiya fonunu azaltmaq
- yaşıllıqları artırmaq
- ekoloji sistemi dəyişdirmək
- yeni istehsal sahələri yaratmaq

57. 5 iyul 2003-cü ildə yaradılan Milli park:

- ✓ Ordubad
- Batabat
- Naxçıvan
- Hirkan
- dənizkənarı

58. Azərbaycanda neçə qorunan paleontoloji (geoloji) abidə yerləşir ?

- ✓ 37.0
- 40.0
- 21.0
- yoxdur
- 39.0

59. Mağaralar əzəmətli qayalar hansı adidə qrupuna aiddir ?

- ✓ cansız abidələrə
- landşaft abidələrinə
- coğrafi abidələrə
- elmi-tədqiqat abidələrinə
- tarixi abidələrə

60. Landşaft abidələrinə nələr aid edilir ?

- ✓ ərazilərin landşaft kompleksləri
- ərazilərin landşaft formaları
- dağ-düzən landşaftları
- abidələrə aid edilmir
- landşaft formaları

61. Dəniz-kənarı Milli Park neçənci ildə yaradılmışdır ?

- 1 yanvar 2000-ci ildə
- 15 iyun 2003-cü ildə
- 20 dekabr 1999-cu ildə
- ✓ 29 dekabr 1998-ci ildə
- 5 fevral 2004-cü ildə

62. Hidroloji abidələr nədir ?

- ✓ Şəlalələr , bulaqlar , bataqlıqlar
- Çaylar
- Qar xətti
- Buludluluq, rütubətlik, şəh
- Okean hövzələri

63. Qorunan ərazilərə daha nələr aid edirir ?

- ✓ təbiət abidələri, yaşıllıq zonaları
- yeni binalar, prospektlər
- daha heç nə qorunmur
- İri şəhərlər, yaşayış məntəqələri
- yaşıllıq zonaları, məhsuldar torpaqlar

64. Korçay yasaqlıqlarında nələr mühafizə olunur ?

- ✓ müxtəlif quşlar
- atmosfer havası
- müxtəlif torpaq növləri
- müxtəlif torpaq-bitki növləri
- Su hövzəsi

65. Tuqay meşələri harada yerləşir ?

- ✓ Kürçayı sahilində
- Turyançay sahilində
- Kürçayı mənsəbində
- Qabırrı çayı sahilində
- Araz çayı vadisində

66. Şirvan və Ağgöl mili parkları neçənci ildə yaradılmışdır ?

- ✓ 5 iyul 2003-cü ildə
- 1 yanvar 2000-ci ildə
- 6 fevral 2004-cü ildə
- mili park statusu verilməyib
- 7 avqust 2005-ci ildə

67. Endemik ağac növü hansı qoruqda mühafizə olunur ?

- ✓ Eldar şamı qoruğunda

- Bəsitçay qoruğunda
- Abşeron qoruğunda
- Qobustan qoruğunda
- Hirkan qoruğunda

68. Ceyrançöl hansı fiziki-coğrafi zonada yerləşir ?

- ✓ alçaq dağlıq zonada
- ovalıq ərazidə
- çay vadisində
- yarımsəhra zonasında
- yüksək dağlıq zonada

69. Kür çayının sol sahilində yerləşən qoruq hansıdır ?

- ✓ Türyançay qoruğu
- Soltanbud qoruğu
- Ağgöl qoruğu
- Sol sahilə qoruq yoxdur
- Qızılağac qoruğu

70. Eyni adlı körfəzdə yerləşən qoruq hansıdır ?

- ✓ Qızılağac qoruğu
- Pirallahı adası
- Qarayazı qoruğu
- Şirvan mili parkı
- Xəzər buxtası

71. Hirkan mili parkında nələr mühafizə olunur?

- ✓ endemik və relikt bitkilər
- torpaq resursları
- Çinar meşələri
- Su hövzələri
- müxtəlif quşlar

72. Hirkan mili parkı neçənci ildə yaradılmışdır ?

- ✓ 9 fevral 2004-cü ildə
- 8 mart 2004-cü ildə
- 20 fevral 2005-ci ildə
- yaradılmayıb
- 10 aprel 2000-ci ildə

73. Qarabağ vulkanik yaylasında təbii komplekslərin qorunması üçün hansı qoruq təşkil edilmişdir?

- ✓ Qaragöl qoruğu
- Göygöl qoruğu
- Pirsaatçay qoruğu
- Hirkan qoruğu
- Bəsitçay qoruğu

74. İşğal zonasında olan ərazidə yerləşir?

- Pirqulu qoruğu
- Qobustan qoruğu
- ✓ Bəsitçay qoruğu
- İlisu qoruğu
- Hirkan qoruğu

75.

Göygöl qoruğu harada yerləşir ?

✓

Kiçik Qafqazda

- Kür-Araz ovalığında
 - Talış dağlarında
 - Naxçıvan MR-da
 - Böyük Qafqazda
76.

Qədim yazılı mədəniyyət abidələri hansı qoruq ərazisindədir ?

✓

Qobustan

- İçərişəhər
 - Şamaxı
 - Altıağac
 - Pirqulu
77.

Altıağac qoruğu hansı inzibati rayon ərazisindədir?

✓

Xızı rayonu

- Quba rayonu
 - Altıağac rayonu
 - İsmayilli rayonu
 - Şamaxı rayonu
78.

Milli parklar nə ilə fərqlənir?

✓

insanların gəlib-gorməsinə icazə verilir

- tam qapalı saxlanılır
 - heyvan və bitki qorunur
 - heç nə qorunmur
 - hər nə varsa qorunur
79.

İlisu qoruğu hansı inzibati rayonun ərazisindədir?

✓

Qax rayonu

- Şəki rayonu
 - Qəbələ rayonu
 - Balakən rayonu
 - Zaqatala rayonu
80.

Zaqatala qoruğunda qorunmur:

✓

pələng

- ceyran, cüyür
 - ayı, cüyür
 - müxtəlif quşlar
 - maral, dağ keçisi
81.

Böyük Qafqazda yaradılan Zaqatala qoruğu hansı ildə yaradılıb?

✓

1929-cu ildə

- 1940-cı ildə
 - 1945-ci ildə
 - 1950-ci ildə
 - 1930-cu ildə
82.

Yasaqlıq nəyə deyilir?

✓

müəyyən ərazinin hər hansı bir komponenti qorunur

- ərazi milli parklara uyğunlaşır
- ancaq əhali tərəfindən qorunur
- dövlət nəzarətçiləri tərəfindən qorunur
- bir neçə komponent qorunur

83. "Qırmızı kitab"a salınmış neçə heyvan növü var?

- ✓ 108 heyvan növü
- 75 heyvan növü
- 140 heyvan növü
- 112 heyvan növü
- 50 heyvan növü

84. "Qırmızı kitab"a salınmış neçə bitki növü var?

- ✓ 140 bitki növü
- 111 bitki növü
- 200 bitki növü
- 150 bitki növü
- 100 bitki növü

85. Azərbaycanda neçə qoruq, neçə yasaqlıq var?

- ✓ 11 qoruq, 24 yasaqlıq
- 20 qoruq, 10 yasaqlıq
- qoruq yoxdur, 8 yasaqlıq
- 8 qoruq, 20 yasaqlıq
- 10 qoruq, 15 yasaqlıq

86. Azərbaycanda hansı komponentlər daha çox qorunur?

- ✓ bitki və heyvanat aləmi
- atmosfer havası
- su hövzələri
- heç nə qorunmur
- torpaq ehtiyatları

87. Qoruq əraziləri ətrafında əhalinin artması nəticəsində hansı hallar baş verir?

- səthi eroziyaya səbəb olur
- ✓ qoruq üçün yad olan növlər oraya daxil olur
- zəngin bitki örtüyü əmələ gəlir
- sürüşmə baş verir
- sel hadisələrinin artmasına səbəb olur

88. Çöl tədqiqatları işlərinə aid deyil:

- ✓ Xəritə materialları hazırlanır
- Təbii şərait öyrənilir
- Qoruğun yaradılma zəruriliyi əsaslandırılır
- Yaradılacaq qoruğun sahəsi və sərhədləri müəyyənləşdirilir
- Adətən 3-4 ay davam edir

89. Göstərilənlərdən hansı qoruqlarda qadağan edilmir?

- ✓ Elmi tədqiqat işləri
- Mal-qaranın otarılması
- Ov etmək
- Bütövlükdə təbii sərvətlərdən istifadə etmək
- Geoloji kəşfiyyat işləri

90. Təbii canlı laboratoriya sayılır?
- ✓ qoruqlar
- su hövzələri
 - akvatorialar
 - doğru cavab yoxdur
 - istənilən ərazilər
91. Aşağıdakı variantlardan hansı düzgündür ?
- ✓ elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilərə və ya akvatorialara qoruq deyilir
- adətən, çalışırlar ki, qoruğun sərhədləri suayrıcılar boyu keçməsin və ərazisi bir neçə çay hövzəsini əhatə etsin
 - qoruğun layihələşdirilməsindən əvvəl fiziki-kimyəvi tədqiqatlar aparılır
 - qoruqların layihələşdirilməsi 1, maksimum 2 mərhələdə həyata keçirilir
 - Çöl-tədqiqat işləri 6-7 ay davam edir.
92. Qoruqların layihələşdirilməsində hansı mərhələdə maraqlı təbiət abidələrinə dair materiallar toplanır və qoruğun labüdlüyü əsaslandırılır?
- ✓ çöl-tədqiqat mərhələsi
- kameral mərhələ
 - layihələşdirmə
 - doğru cavab yoxdur
 - hazırlıq
93. Kameral mərhələdə izahat kitabçasına hansı bəndlər daxil edilir;
- ✓ hamısı daxildir
- Heyvanat aləmi
 - İqtisadi-coğrafi səciyyəsi
 - Elmi tədqiqatların əsas istiqamətləri
 - Bitki örtüyü
94. Aşağıdakı variantlardan hansı səhvdir ?
- ✓ Hazırlıq mərhələsindən əvvəl çöl-tədqiqat mərhələsi başlayır.
- Hazırlıq mərhələsində mütəxəssislər çöl-tədqiqatlarına çıxmazdan əvvəl görülməli işləri müzakirə edirlər
 - Çöl-tədqiqat mərhələsindən sonra kameral mərhələsi başlayır.
 - Qoruqların layihələşdirilməsi 3 mərhələdə həyata keçirilir.
 - Qoruqlar layihələşdirildikdə gələcəkdə əhalinin istirahəti və turizmin inkişafı da nəzərə alınır.
95. Çöl-tədqiqat işlərinin əsas məqsədi;
- ✓ qoruğun sahəsini və sərhədlərini müəyyənləşdirmək
- qoruğun sahəsini müəyyənləşdirmək
 - qoruğun sərhədlərini müəyyənləşdirmək
 - layihələri hazırlamaq, və sərhədlərini müəyyənləşdirmək
 - layihələri hazırlamaq
96. Hazırlıq mərhələsində sifarişçi ilə kim arasında müqavilə bağlanır?
- ✓ layihə təşkilatı
- obyekt
 - ərazi istehsalat kompleksləri
 - firmalarla
 - müəssisə
97. Qoruğun layihələşdirilməsindən əvvəl hansı tədqiqatlar aparılır?

- ✓ bioloji-iqtisadi
- fiziki
- iqtisadi
- sosial
- sosial iqtisadi

98. Qoruqlarda aşağıdakılardan hansı qadağan olunur?

- ✓ hamısı qadağandır
- əkin
- təbii sərvətlərdən istifadə
- ov etmək
- geoloji kəşfiyyat işləri

99. Qoruqlar layihələşdirildikdə göstərilənlərdən hansı nəzərə alınır?

- ✓ əhəlinin istirahəti və turizmin inkişafı
- əhəlinin yaşayış səviyyəsi
- təbii sərvətlərin zənginliyi
- zonanın xarakterik landşaftı
- ekosistemin vəziyyəti

100. Qoruq nəyə deyilir?

- geoloji kəşfiyyat işlərinin aparıldığı ərazi
- təbii sərvətlərdən geniş istifadə edilən ərazi
- müxtəlif təsərrüfat işləri aparılan sahələr
- turizm və rekreasiya üçün əvəzolunmaz meşə sahələri
- ✓ elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazi və akvatoriyalara

101. Layihələşdirməşi neçə mərhələdə aparılır?

- ✓ 3.0
- 4.0
- 2.0
- 7.0
- 5.0

102. Hazırlıq mərhələsinə aid deyil:

- ✓ Qoruğun sahəsi və sərhədləri müəyyən olunur
- Sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır
- Görüləcək işlər müzakirə olunur
- Tədqiqat ərazisinin arxiv materialları ilə tanış olunur
- Layihə işi hazırlanır

103. Qoruqlar haqqında hansı fikir yanlısdır:

- ✓ Qoruqlarda təbii sərvətlərdən istifadə etmək qadağan deyil.
- Qoruqların elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti vardır
- Qoruqlar dövlət tərəfindən mühafizə edilən ərazilər və akvatoriyalardır
- Qoruqlar təbiətin ən yüksək mühafizə formalarından biridir
- Qoruqlar təbii canlı laboratoriya hesab olunur.

104. Botaniki və zooloji tədqiqat işləri ilə qoruq ərazisinin nəyi müəyyənləşdirilir?

- ✓ faunası və florası
- florası
- sərhədləri

- inkişaf istiqamətləri
- faunası

105. Layihələşdirilən qoruq ərazisinin fiziki-coğrafi səciyyəsinə aid deyil;

- ✓ əkin sahələrinin münbitliyi
- relyef
- iqlim
- hidroqrafiya
- sərhədlər

106. Kameral mərhələdə hazırlanır?

- ✓ xəritə materialları və ya yer quruluşu, layihə işləri
- layihə işləri
- yalnız xəritə materialları
- yalnız layihə işləri
- xəritə materialları və ya yer quruluşu

107. Qoruğun layihələşdirilməsindən əvvəl aparılan tədqiqat işlərində hansı sahənin mütəxəssisləri iştirak edir?

- ✓ coğrafiyaçılar və bioloqlar
- coğrafiyaçılar və ekoloqlar
- bioloqlar və ekoloqlar
- geoloq və bioloq
- ekoloqlar və bioloqlar

108. Çöl-tədqiqat işləri neçə ay davam edir?

- ✓ 42463.0
- 42431.0
- 42526.0
- 42493.0
- 42491.0

109. Qoruğun layihələşdirilməsi neçə mərhələdə həyata keçirilir?

- ✓ 3.0
- 4.0
- 2.0
- 6.0
- 5.0

110. Qoruqlarda göstərilənlərdən hansı mühafizə edilmir?

- ✓ kserofit bitkilər
- təbii zonanın xarakterik landşaftı
- nadir bitki və heyvan növləri
- şlalələr, mağaralar
- sıradan çıxmaq təhlükəsi qarşısında qalan təbii komplekslər

111. Təbii komplekslərin ən yüksək mühafizə formalarından biri hansıdır?

- ✓ qoruqlar
- ekoloji parklar
- təbiət abidələri
- kurortlar
- yasaqlıqlar

112. İnsanların təbiətə həddindən artıq müdaxiləsi nəyə gətirib çıxarır?

- ✓ bitki və heyvanat aləminin, təbii komplekslərin məhvinə
- meşə zolaqlarının artmasına
 - əkinçiliyin genişlənməsinə
 - turizmin inkişafına
 - yeni bitki və heyvan növlərinin yaranmasına
113. Uyğunluq pozulmuşdur: 1. mal-qaranın otarılması həm səthi Həm də qobu eroziyasına səbəb olur-Zaqatala və Goygöl.Təbiət Qoruğunda 2. sel hadisələri çinar ağaclarının - İnkişafına mənfi təsir göstərir Qarayazi - qoruğunda 3. mal-qaranın otarılması həm səthi, - Həm də qobu eroziyasına səbəb olur Qızılağac - qoruğunda 4. sel hadisələri çinar ağaclarının - İnkişafına mənfi təsir göstərir - Bəsitçay qoruğunda
- ✓ 2.3
- 2.4
 - 1.4
 - 1.2
 - 1.3
114. Antropogen təsirin hansı növləri qoruğun fauna və florasının tərkibinə 2-ci dərəcəli təsir göstərir və nəticədə qoruqda nə kimi dəyişiklik olur?
- ✓ xarici və daxili, qoruğun etalonunun əhəmiyyəti itə bilər
- daxili, qoruqda bütün təbii komplekslərin pozulmasına səbəb olur.
 - xarici, qoruqda bütün təbii komplekslərin pozulmasına səbəb olur.
 - xarici və daxili, qoruğun sərhədləri genişlənir.
 - xarici, qoruğun sərhədləri genişlənir
115. Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aiddir ;
- ✓ Qoruq daxilində turist komplekslərinin fəaliyyəti rəqlamentləşdirilməli
- "Meşə qanun pozulmaları"
 - Buraxılış vərəqəsi olmadan qoruq ərazisinə daxil olma
 - "Meşə qanun pozulmaları" və "Qanunsuz ov etmə"
 - Qoruq ərazisində təbii resurslardan istifadə edilməsi
116. qoruğun sərhədlərinin artmasına, sənaye və kamunal tullantıların azalmasına təsir edir
- ✓ Hamısı
- Öz başına mal-qara otarılması
 - Yanğın təhlükəsizliyi qaydalarının pozulması
 - Qoruq ərazisində təbii resurslardan istifadə edilməsi
 - Qanunsuz ov etmə
117. Bu qoruqlardan hansında mal-qaranın otarılması həm səthi, həm də qobu eroziyasına səbəb olur?
- ✓ Zaqatala və Göy-göl DTQ ;
- Qarayazi və Göy-göl DTQ ;
 - Qarayazi və Qızılağac DTQ ;
 - Göy-göl və Qızılağac DTQ ;
 - Zaqatala və Qızılağac DTQ ;
118. Qoruq rejiminin pozulmasına aid deyil:
- ✓ qoruqda xüsusi yoxlama xidməti təşkil edilməli
- meşə qırmaq
 - yanğın təhlükəsizliyi qaydalarının pozulması
 - buraxılış vərəqəsi olmadan qoruq ərazilərinə daxil olma
 - qanunsuz ov etmək
119. Bəsitçay dərəsinə qonşu yerləşən yamaclarda ağacların kəsilməsinin mənfi ekoloji nəticələrinə aid deyil:

- ✓ Sağlamlaşdırma
- Səthi su axınlarının intensivləşməsi
- Çınarların inkişafının ləngiməsi
- Eroziya proseslərinin sürətlənməsi
- Səhədlərinin güclənməsi

120. Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aid deyil:

- ✓ Qoruq ərazisində təbii sərvətlərdən istifadə
- Qoruq rejiminin hüquqi cəhətdən möhkəmləndirmək
- Qoruqlarda qoruyucu bufer zona təşkil etmək
- Qoruq daxilində turist komplekslərinin sabitləşdirilməsi
- Qoruq ərazisinin magistral yollardan uzaq olması

121. Qoruqlarda arıçılığın inkişafının mənfi nəticələrindən deyil;

- ✓ Bitkilərdə çarpaz tozlanma.
- Müxtəlif infeksiya ilə yoluxma
- Parazitlərlə yoluxma
- Qoruqdakı canlılarla qida uğrunda mübarizə
- Qoruqdakı həşəratlarla rəqabət

122. Qoruq rejiminin optimallaşdırması tədbirlərinə hansı aiddir?

- ✓ qoruğun material texniki bazası möhkəmləndirilməli
- qoruğun ərazisi yaşayış məntəqələrinə yaxın olmalı
- qoruğun daxilində kənd təsərrüfatı sahələrini yerləşdirməli
- təhlükəsizlik qaydalarının pozulması
- qoruğun ərazisi magistral yollara yaxın olmalı

123. Qoruq rejiminin pozulmasına hansı daxil deyil?

- ✓ qoruğun layihələşdirilməsi
- özbaşına mal-qara otarma
- buraxılış vərəqəsi olmadan qoruq ərazisinə daxil olma
- yanğın təhlükəsizliyi qaydalarının pozulması
- qanunsuz ov etmə

124. Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil?

- ✓ qoruq ərazisində yaşıllıq zonalarının artırılması
- qoruq əraziləri ətrafında əhalinin artması
- brokionerlik
- arıçılıq
- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi

125. Azərbaycanın dağ qoruqları olan Zaqatala, Göy-göl qoruqlarında mal-qaranın otarılması hansı eroziya növünə səbəb olur:

- ✓ həm səthi, həm də qobu eroziyasına
- qobu eroziyasına
- külək eroziyası
- Heç biri
- səthi eroziyaya

126. Qoruq əraziləri ətrafında əhalinin artması aşağıdakılardan nəyə səbəb olur ;

- qoruğun sərhədlərinin artmasına, sənaye və kommunal tullantıların azalmasına
- sənaye və kommunal tullantıların azalmasına
- qoruğun sərhədlərinin artmasına
- qoruğun inkişafına

- ✓ sənaye və kommunal tullantıların artmasına
127. Qoruqların bitki örtüyünün seyrəldilməsi və məhvi nəyə səbəb olur;
- ərazinin zənginliyinə
 - şoranlaşmaya
 - doğru cavab yoxdur
 - torpaqların münbitliyinə
- ✓ heyvanların yem tərkibinin azalmasına
128. Qoruqda və ona yaxın ərazilərdə mal-qaranın otarılması səbəb olur; 1. torpaq eroziyasının inkişafına ; 2. vəhşi heyvanların sıxışdırılmasına ; 3. bitki örtüyünün pozulmasına ; 4. külək eroziyasının sürətlənməsinə ; 5. əkinçiliyin inkişafına;
- 1,4,5
- ✓ 1,2,3
- 2,3,4
 - 2,3,5
 - 1,2,5
129. Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aiddir:
- nəqliyyat, rekreasiya və sənayenin inkişafı
 - su və kənd təsərrüfatının inkişafı
 - maqistral yolların çəkilməsi
 - maldarlığın, əkinçiliyin, ovçuluğun inkişafı
- ✓ qoruq layihələşdirilərkən onun ərazisi maqistral yollardan, yaşayış məntəqələrindən uzaqda olmalı
130. Qoruğa təsir edən antropogen təsirin 2ci qrupuna aiddir:
- qoruğun özünün fəaliyyəti ilə əlaqədar tədbirlər
 - qoruğun daxili ehtiyacını ödəmək üçün qoruğun təbii sərvətlərindən istifadə olunması ilə əlaqədar tədbirlər
 - təşkilati təsərrüfat tədbirləri
 - qoruğun mühafizəsinin təşkili tədbirləri
- ✓ kənardan olunan təsirlər(insan fəaliyyəti ilə əlaqədar)
131. Həm səthi, həm də qobu eroziyasına səbəb olmuşdur:
- ✓ qoruqda və ya qoruq ətrafı ərazidə mal-qaranın otarılması
- ətraf mühitin iqlim şəraiti
 - relyefi
 - landşaft
 - arıçılığın inkişafı
132. Qoruqların bitki örtüyünün seyrəldilməsi səbəb olur:
- Qoruqda xəstəliklərin yayılmasına
- ✓ Qoruqda yaşayan heyvanların sayının və tərkibinin azalmasına
- Vəhşi heyvanların sıxışdırılmasına
 - Ovçuluğun inkişafına
 - Həşəratların rəqabətinə
133. Qoruq ekosisteminə mənfi təsir etmir:
- Əkinçiliyin inkişafı
 - Maldarlığın inkişafı
 - Arıçılığın inkişafı
- ✓ Rekreasiya əhəmiyyətli ərazilərin mühafizəsi
- Kənd təsərrüfatının inkişafı
134. Qoruğun etalon rolunun itməsinə səbəb olmur:

- Tikinti işləri.
- Nəqliyyat
- ✓ Təbiəti mühafizə
- Kənd təsərrüfatı
- Antropogen təsirlər

135. Qoruğun I I qrup mənbələrinə aid edilmir:

- ✓ Qoruğun özünün fəaliyyəti
- Nəqliyyat
- Su təsərrüfatı
- Kənd təsərrüfatı
- Qoruğa kənardan təsirlər

136. Magistral nəqliyyat yollarının qoruq ərazilərinə yaxın çəkilməsi nəyə gətirib çıxarır?

- ✓ təbii mühitin çirklənməsinə
- eroziya proseslərinə
- heyvanların yaşama şəraitinin yaxşılaşmasına
- bitki növlərinin artmasına
- şoranlaşmaya

137. Qoruqda mal-qaranın otarılması nəyə səbəb olmur?

- ✓ şoranlaşmaya
- vəhşi heyvanların xəstəliklərə yoluxdurulmasına
- zəhərli bitki növlərinin yaranmasına
- torpaq eroziyasına
- bitki örtüyünün pozulmasına

138. Qoruğun özünün fəaliyyəti ilə əlaqədar tədbirlərə hansı aiddir?

- meiorasiya tədbirləri
- rekreasiya tədbirləri
- qoruğun sahəsinin genişləndirilməsi
- ✓ qoruğun mühafizəsinin təşkili
- rekultivasiya tədbirləri

139. Su təsərrüfatı işlərində qoruğa ən çox təsir göstərən tədbirlərə daxildir?

- torpaqların qurudulması
- hidrotexniki qurğuların yaradılması
- ✓ hamısı
- kanalların çəkilməsi
- torpaqların suvarılması

140. Qoruq ərazilərinə ən çox təsir göstərən sənaye sahələrindəndir?

- kimya
- metallurgiya
- sellüloz kağız
- tikinti
- ✓ hamısı

141. Bəsitçay DTQ-da olan çinar ağaclarının inkişafına mənfi təsir göstərən amillərdəndir ? (tam cavabı göstərin)

- su eroziyası
- iqlim şəraiti
- mal-qaranın buraxılmaması

- ✓ mal-qaranın otarılması və ağacların kəsilməsi
- külək eroziyası
- 142.** Qoruğa ən çox təsir edən sənaye sahələri:
- ✓ kimya, metallurgiya
- əkinçilik
 - ovçuluq
 - meliorativ tədbirlər
 - kənd və su təsərrüfatı
- 143.** Qoruq rejiminin pozulmasına aşağıdakılardan hansı aiddir?
- ✓ qanunsuz ov etmə
- qoruqda elmi tədqiqatların aparılması
 - qoruq ərazisinin maqistral yollardan uzaq olması
 - ətraf mühitin iqlim şəraiti və relyefi
 - xüsusi yoxlama xidmətinin təşkili
- 144.** Qoruq ərazilərinə yaxın maqistral yollarının çəkilməsi səbəb olur:
- ✓ heyvandarlığının yaşama şəraitinin pozulmasına
- arıların qoruqda ki həşəratlarla rəqabətə girməsinə
 - heyvanların qida mənbəyinin azalmasına
 - qoruqda ki heyvanların ev heyvanları tərəfindən xəstəliklərə yoluxdurulması
 - faydalı qazıntıların hasilatı və axtarışına
- 145.** Kənd təsərrüfatında aşağıdakılardan hansının inkişafı qoruq ekosistemlərinə mənfi təsir göstərən amil hesab olunur? (tam cavabı göstərin)
- Heç biri
 - əkinçilik
 - maldarlıq
 - arıçılıq
- ✓ əkinçilik, maldarlıq, arıçılıq
- 146.** Qoruqda və ona yaxın ərazilərdə mal-qaranın otarılması səbəb olur:
- ✓ torpaq eroziyasının sürətlənməsinə
- torpaq eroziyasının yavaşmasına
 - faydalı qazıntıların axtarışı və hasilatına
 - arıçılığın inkişafına
 - meliorativ işlərin ləngiməsinə
- 147.** Su təsərrüfatı işləri içərisində qoruğa daha çox təsir göstərən:
- ✓ kanalların çəkilməsi və torpaqların suvarılması
- həşəratlarla arıların rəqabəti
 - qoruqların bitki örtüyünün seyrəldilməsi
 - ətraf mühitin iqlim şəraiti
 - mal-qaranın qoruqda və qoruq ətrafı ərazilərdə otarılması
- 148.** Bitki örtüyünün pozulmasına və məhvində səbəb olur:
- ✓ Qoruqda və ona yaxın ərazilərdə mal-qaranın otarılması
- Kimya sənayesi
 - Arıçılığın inkişafı
 - Rekreasia
 - Elmi-tədqiqat işləri

149. Su təsərrüfatı işləri içərisində qoruğa daha çox təsir göstərir:
- ✓ meliorativ tədbirlər
 - energetika
 - arıçılığın inkişafı
 - metallurgiya
 - sellüloza-kağız
150. SU təsərrüfatının qoruğa təsirlərinə aid deyil:
- ✓ Suvarma əkinçiliyinin inkişafı
 - Kanalların çəkilməsi
 - Torpaqların qurudulması və suvarılması
 - Hidrotexniki qurğuların yaradılması
 - Meliorativ tədbirlər
151. Qoruğa mənfi təsir edən amillər:
- ✓ Antropogen amillər
 - Abiotik amillər
 - Biotik və abiotik
 - Təbiəti mühafizə
 - Biotik amillər
152. Mənbəyindən asılı olaraq qoruq ekosistemində antropogen amillər bölünür:
- ✓ 2 qrupa
 - 4 qrupa
 - 5 qrupa
 - 6 qrupa
 - 3 qrupa
153. Dağ qoruqlarını göstərin;
- ✓ Zaqatala, Göygöl.
 - Türkəncay
 - Ağgöl
 - Qızılağac, Hirkan
 - Qarayazı, Hirkan
154. Qoruq ərazisinə ən çox təsir edən sənaye müəssisələrindən deyil:
- ✓ Yeyinti məhsulları istehsalı
 - Energetika müəssisələri
 - Faydalı qazıntıların axtarışı
 - Faydalı qazıntıların hasilatı
 - Kimya müəssisələri
155. Təbii amillər içərisində əsas rol oynayır:
- ✓ İqlim şəraiti və relyef.
 - Yalnız relyef
 - Antropogen amillər
 - Antropogen amillər və relyef
 - Yalnız iqlim şəraiti
156. Sənaye müəssisələrinin qoruq ərazilərinə təsiri haqqında göstərilənlərdən hansı doğrudur?
- ✓ həm bilavasitə, həm də dolayısı ilə təsir edir
 - bilavasitə təsir edir

- heç bir təsiri yoxdur
- bəzi sənaye müəssisələri təsir edir
- dolayı təsir edir

157. Qoruğa kənardan təsirlərə aid olmayan tədbiri göstərin:

- ✓ yaşayış məntəqələrinin qoruğa yaxın yerləşdirilməməsi
- kənd təsərrüfatı
- nəqliyyat
- su təsərrüfatı
- sənaye

158. Xüsusi qoruma rejiminin bütün qoruqlara şamil olunmamasının əsas səbəb və nəticələrindəndir? 1. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə insan fəaliyyətinin mənfi təsirinə məruz qalması 2. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə heyvan növləri ilə zəngin olması 3. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə bitki növləri ilə zəngin olması 4. qoruq ərazilərin xarakterik ekosistemləri insanların təsiri ilə transformasiyaya uğraması 5. qoruq ərazilərin xarakterik ekosistemləri insanların təsiri ilə transformasiyaya uğramaması

- ✓ 1.4
- 2,3,
- 2.5
- 1.5
- 3.5

159. Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan torpağın mühafizəsinə aiddir;

- ✓ tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
- qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
- kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
- qoruqda meşə yağınlığının qarşısının alınması
- qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı

160. Qoruqlar haqqında olan əsasnaməyə (1) və qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə (2) aid olan düzgün olmayan variantı seçin:

- ✓ 1) fauna və heyvanat aləmi; 2) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli
- 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) su
- 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) flora və ya bitki örtüyü
- 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli; 2) fauna və heyvanat aləmi
- 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli; 2) torpaq

161. Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan flora və bitki örtüyünün məcmusuna aiddir;

- ✓ qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
- qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
- kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
- fitomelativ tədbirlər həyata keçirilməli
- tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı

162. Qoruqlar haqqında olan əsasnaməyə (1) və qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə (2) aid olan düzgün variantı seçin;

- 1) flora və ya bitki örtüyü; 2) fauna və heyvanat aləmi
- ✓ 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) flora və ya bitki örtüyü
- 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli 2) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı
- 1) torpaq; 2) su
- 1) fauna və heyvanat aləmi; 2) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli

163. Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan fauna və ya heyvanat aləminin mühafizəsinə aiddir;

- ✓ qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
- tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
 - kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
 - fitomelativ tədbirlər həyata keçirilməli
 - qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
- 164.** Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid deyil?
- ✓ Relyef
- Su
 - Flora
 - Fauna
 - Torpaq
- 165.** Nəyə görə bəzən bütün qoruqlara xüsusi qoruq rejimini tətbiq etmək olmur?
- ✓ qoruq ərazisi insan fəaliyyətinin mənfi təsirinə məruz qalmışdır
- qoruqda bitki növü çox azdır
 - nəslə kəsilmək təhlükəsi qarşısında qalan heyvan növləri vardır
 - qoruğun ərazisi həddən artıq genişdir
 - qoruq ərazisi yaşayış massivinə yaxın yerləşmişdir
- 166.** Qoruqlar haqqında olan əsasnamədə nə göstərilir?
- ✓ bütün təsərrüfat işləri dayandırılmalıdır
- ov etməyə icazə verilməlidir
 - qoruqlar yaşayış məntəqələrinə yaxın yerləşdirilməlidir
 - mal-qaranın otarılmasına icazə verilməlidir
 - yalnız kənd təsərrüfatı işlərinə icazə verilməlidir
- 167.** Qoruq ekosistemlərində su hövzələrinin mühafizəsinə aid deyil:
- ✓ Su idman növləri inkişaf etdirilməlidir.
- Korlanmış suların rejimi bərpa edilməlidir.
 - Kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalıdır
 - Suların mühafizəsi üçün hüquqi-inzibati və iqtisadi tədbirlər sistemi tətbiq edilməlidir.
 - Korlanmış suların səviyyəsi bərpa edilməlidir.
- 168.** Qoruqlarda otlayan dırnaqlı heyvanların çoxalmasının mənfi ekoloji nəticələrinə aid deyil:
- ✓ Xəstə və zəif heyvanların ovlanması
- Meşə sahələrinin pisləşməsi.
 - Heyvanlar tərəfindən torpaqların korlanması.
 - Qonşu ərazilərdən qoruğa alaq otlarının gətirilməsi.
 - Biotopların deqredasiyası.
- 169.** Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan suyun mühafizəsinə aiddir;
- ✓ kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
- qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
 - qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
 - qoruqda meşə yağınlının qarşısının alınması
 - tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
- 170.** Qoruqlarda ekoloji balans bərpa etmək və qoruq ekosistemlərinin əsas komponentlərinin saxlanması üçün ayrı-ayrı heyvan növlərinin sayını və sıxlığını bərpa etməklə qoruqda hansı növlərin sayını artırmaq mümkündür?

- ✓ heyvan növlərini
- həm bitki, həm heyvan növlərini
- Heç biri
- bakteriyaları
- bitki növlərini

171. Aşağıdakılardan hansı düzgündür?

- ✓ Qoruqlar haqqında olan əsasnaməyə qoruqda xüsusi qoruma rejimi tətbiq edilməsi aiddir
- Qoruqda olan dırnaqlı heyvanların sayının tənzimlənməsi qoruğun xidməti işçilərinin köməyi ilə aparılmalıdır
- Qoruqlarda turizm qadağan edilib, əsasən yasaqlıqlardan istifadə olunmalıdır
- Qoruqlarda otlayan dırnaqlı heyvanlar tərəfindən torpaqların korlanması qoruğun sərhədlərinin genişlənməsinə səbəb olur
- Xüsusi qoruq rejimini bütün qoruqlara şamil etmək olur

172. Qoruqlarda otlayan dırnaqlı heyvanlar tərəfindən torpaqların korlanması nəyə səbəb olur;

- ✓ qonşu ərazilərdən qoruğa alaq otlarının və digər yad ot növlərinin gətirilməsinə
- Səhralşama
- şoranlaşmaya
- qoruğun münbitliyi artır.
- qoruğun sərhədlərinin genişlənməsinə

173. Aşağıdakılardan hansı səhvdir?

- ✓ Xüsusi qoruq rejimini bütün qoruqlara şamil etmək olur.
- Qoruqda olan dırnaqlı heyvanların sayının tənzimlənməsi ovçuların köməyi ilə aparılmalıdır
- Qoruqlarda otlayan dırnaqlı heyvanların həddindən çox artması biotopların deqradasiyasına, meşə sahələrinin pisləşməsinə səbəb olur
- Qoruqlarda turizm qadağan edilib, əsasən Milli parklardan istifadə olunmalıdır
- Xüsusi qoruq rejimini bəzən bütün qoruqlara şamil etmək olmur

174. Qoruq ərazisinin florasının mühafizəsi tədbirlərinə hansı aid deyil?

- ✓ meşələşdirmə işləri aparılmalı
- meşə yağınlılarının qarşısı alınmalı
- bitki örtüyünə zərər vuran ziyanvericilərə qarşı mübarizə aparılmalı
- nadir bitki növləri saxlanılmalı və bərpa edilməli
- yad bitki növləri kənarlaşdırılmalı

175. Qoruq ərazilərinə insan fəaliyyətinin təsirinin mənfi nəticələrinə göstərilənlərdən hansı aiddir?

- düzgün cavab yoxdur
- ərazinin növ müxtəlifliyi artır
- eroziya prosesi zəifləyir
- ərazinin xarakterik landşaftı genişlənir
- ✓ ərazinin xarakterik ekosistemləri transformasiyaya uğrayır

176. Heyvanlar aləminin mühafizə tədbirlərinə aid deyil:

- ✓ Ovçuluğun inkişafı.
- Qoruq üçün xarakterik heyvan növlərinin bərpa edilməsi.
- Qorunan heyvan növlərini artırıb çoxaltmaq.
- Nəslə kəsilməkdə olan heyvan növlərinin bərpası.
- Qoruq üçün xarakterik olmayan heyvan növlərinin kənarlaşdırılma

177. Bitki örtüyünün mühafizə tədbirlərinə aid deyil:

- ✓ Dərman bitkilərinin əkilib becərilməsi.
- Qoruqda meşə yağınlılarının qarşısı alınması.
- Zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması.
- Nadir və kökü kəsilməkdə olan bitki növlərinin saxlanması.

- Qoruq ərazisində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılması.

178. Qoruqlarda torpaq nizamlayıcı tədbirlərə aşağıdakılardan hansı aid deyil?

- ✓ Əkin sahəsini inkişaf etdirmək üçün torpaqların gübrələnməsi.
- Fitomeliorativ tədbirlər.
- Rekultivasiya tədbirləri
- Aqrotexniki tədbirlər.
- Eroziyaya qarşı mübarizə tədbirləri.

179. Qoruqlar haqqında olan əsasnamədə öz əksini tapmamışdır:

- ✓ Qoruqlarda turizm və rekreasiyanın inkişafı.
- Qoruqlarda xüsusi qoruma rejimi tətbiq edilməlidir.
- Qoruq ərazilərində dövlət tənzimlənməsi və nəzarətinin təşkili
- Qoruqlarda bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması
- Dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalıdır.

180. Turizm məqsədi ilə əsasən hansı xüsusi qorunan ərazilərdən istifadə olunmalıdır?

- ✓ Milli parklardan
- yasaqlıqlardan
- qoruqlardan
- heç birindən
- ovculuq təsərrüfatından

181. Qoruqlarda ekosistemlərin deqredasiyasına təsir edən amillərdən biridir?

- ✓ nizamlanmayan turizm
- kənd təsərrüfatı
- sənaye
- Hamısı
- nəqliyyat

182. Turizm üçün əsasən nədən istifadə olunmalıdır?

- ✓ milli parklardan
- yasaqlıqlardan
- biosfer qoruqlarından
- süni meşələrdən
- qoruqlardan

183. Nizamlanmayan turizm nəyə təsir edir?

- ✓ ekosistemlərin deqredasiyasına
- qoruq rejiminin pozulmasına
- bioloji müxtəlifliyin qorunmasına
- təbiət obyektlərinin bərpasına
- torpaqların rekultivasiyasına

184. Qoruqlarda otlayan dırnaqlı heyvanların artması nəyə səbəb olur?

- ✓ təbii komplekslərin zənginləşməsinə
- torpaqların yuyulmasına
- meşə sahələrinin azalmasına
- qonşu ərazilərdən qoruğa alaq otlarının gətirilməsinə
- biotopların məhvində

185. Qoruqlarda ekosistemlərin deqredasiyasına aid deyil:

- ✓ Elmi tədqiqatlar
- Qoruq ərazisində təbii resurslardan istifadə.
- Yanğın təhlükəsizliyi qaydalarının pozulması.
- Qoruğa üçün yad növlərin qoruğa daxil olması.
- Turizmin inkişafı.

186. Qoruqlarda nizamlayıcı tədbirlərə aid deyil:

- ✓ Kənd təsərrüfatının inkişafı.
- Sular.
- Flora və ya bitki örtüyü.
- Fauna və ya heyvanlar aləmi.
- Torpaq:

187. Qoruqlar haqqında hansı fikir doğru deyil?

- ✓ qorunan dırnaqlı heyvanların tənzimlənməsi ovçular tərəfindən aparılmalıdır.
- Qoruqlarda dırnaqlı heyvanların qorunması məqsədilə həmin ekosistemdə canavarların sayı tənzimlənməlidir.
- Qoruqlarda bütün təsərrüfat işləri dayandırılmalıdır.
- Qoruqlarda yalnız xəstə və zəif heyvanlar ovlanmalıdır.
- Qoruqlarda ekosistemlərin dəgərdasiyasına təsir edən amillərdən biri turizmdir.

188. Rekreasiya yükü müəyyənləşdirilir?

- ✓ yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti ilə
- parkda mühafizə olunan bitki və heyvan növlərinin sıxlığı ilə
- xidmət sahələrinin miqdarı ilə
- parka gələnlərin sıxlığı ilə
- parka gələnlərin sayı ilə

189. Milli parkların təbiəti mühafizə funksiyası üçün tələb olunur?

- ✓ yerin düzgün seçilməsi və mühəndis-bioloji vəzifələrin həlli
- doğru cavab yoxdur
- texniki işlər
- ekspozisiya nümayiş sahələri və qurğuları
- məişət xidməti sahələri

190. Mühafizə olunan, az pozulmuş təbii kompleksə malik olan, unikal obyektlərdən ibarət və ekoturizmə icazə verilən ərazi və akvatoriyalar adlanır?

- Yasaqlıq
- Dendroloji park
- ✓ Milli Parklar
- təbiət qoruqları
- təbiət qoruqları

191. Yaxın gələcəkdə yaradılması planlaşdırılan milli park:

- Arazboyu
- Lənkəran
- ✓ Qızılağac
- Qızılqum
- Türyançay

192. Milli park daxilində yaradılan yasaqlıqların əsas vəzifə və funksiyalarına aiddir?

- doğru cavab yoxdur
- sürünənləri qorumaq
- su mənbələrini qorumaq

- torpaq ehtiyatlarını qorumaq
- ✓ təbii heyvan və bitkiləri qoruyub saxlamaq

193. Milli park ərazisində gəzinti qadağan edilən ərazilərdəndir:

- ✓ qoruq və yasaqlıq əraziləri
- flora növlərinin yayıldığı ərazilər
- fauna növlərinin yayılma sahələri
- təbii-coğrafi obyekt əraziləri
- doğru cavab yoxdur

194. Milli parklarda əsas təsərrüfat norması hesab olunur:

- ✓ rekreasiya yükü
- istirahət norması
- doğru cavab yoxdur
- landşaft planlaşdırılması
- gəzinti yükü

195. Dünyanın ən böyük Milli Parkı hansıdır?

- Qzığac
- doğru cavab yoxdur
- ✓ Qrelandiya
- Yelloston
- Keniya

196. Milli park texmini ilk dəfə nə vaxt və harada işlənmişdir?

- ✓ 1872-ci ildə ABŞ konqresində
- doğru cavab yoxdur
- 1870-ci ildə Türkiyə Milli məclisində
- 1885-ci ildə Rusiya Dumasında
- 1890-cı ildə Fransa senatında

197. Aşağıdakılardan hansıları Azərbaycanın ilk Milli Parkları deyildir? 1) Ordubad; 2) Şahdağ; 3) Şirvan; 4) Ağgöl; 5) Göygöl

- ✓ 2.5
- 3.5
- 3.4
- 2.4
- 1.3

198. Azərbaycanda yaradılması planlaşdırılan milli parklardan biridir:

- Siyəzən-Şabran
- doğru cavab yoxdur
- ✓ Samur-Yalama
- Samur-Dəvəçi
- Şollar-Samur

199. Milli parkların azad gəzinti zonasında yaradıla bilər:

- istirahət parkı
- doğru cavab yoxdur
- ✓ zoopark və botanika bağları
- əkin sahələri
- bağ və bostanlar

200. Ordubad milli parkı nə vaxtdan zəngəzur Milli parkı adlanır?

- 2007-ci ildən
- 2010-cu ildən
- ✓ 2009-cu ildən
- 2012-ci ildən
- 2005-ci ildən

201. Azərbaycanın ilk milli parklarıdır?

- ✓ Ordubad, Şirvan, Ağgöl
- doğru cavab yoxdur
- Altağac, Hirkan
- Şahdağ, Altağac
- Hirkan, Abşeron

202. Azərbaycanda ilk milli park yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 2000-ci ildə
- 2005-ci ildə
- 2002-ci ildə
- 2001-ci ildə

203. Keçmiş SSRİ dövründə Azərbaycanda milli parkların yaranması haqqında qərar nə vaxt qəbul edilmişdir?

- ✓ 1982-ci ildə
- 1985-ci ildə
- 1983-cü ildə
- 1981-ci ildə
- 1980-ci ildə

204. Milli parkların yaradılmasında mühəndis-bioloji vəzifələrə aiddir:

- ✓ parklarda təsərrüfat işlərinə icazənin verilməsi
- doğru cavab yoxdur
- parka gələnlər üçün rahatlıq və əyaniliyin təmini
- təbii landşaftların və obyektlərin qorunması
- ərazinin zonalara ayrılması

205. Ordubad milli parkı hansı təbii-coğrafi vilayətdə yaradılmışdır?

- ✓ Orta Araz
- Şərur-Ordubad
- Zəngəzur
- Dərələyəz
- Kiçik Qafqaz

206. Milli parkdan əvvəl mövcud olan Hirkan təbiət qoruğu nə vaxt yaradılmışdır?

- ✓ 1936-cı ildə
- 1940-cı ildə
- 1938-ci ildə
- 1935-ci ildə
- 1930-cu ildə

207. Hirkan Milli parkında qorunan qədim heyvan növlərindəndir:

- dırnaqlı heyvanlar
- ayı və vaşaq
- doğru cavab yoxdur

- sincab və qar bəbiri
- ✓ qanadsız həşəratlar və molyuskalar

208. Hirkan milli parkı meşələrində rast gəlinən iynəyarpaqlı ağac:

- ✓ iynəyarpaqlı qaraçöhrə
- küknar
- Ardıc
- qarmaqvari şam
- Eldar şamı

209. Hirkan Milli Parkıda qorunan və adı “Qırmızı kitab”a düşən ağac növləridir:

- vələs, ağcaqayın
- doğru cavab yoxdur
- qovaq, daş palıd
- cökə, küknar
- ✓ Hirkan şümşədi, ipək akasiyası

210. Ordubad milli parkında qorunan heyvan növləridir:

- ağ ayı, çaqqal
- dəvə, vaşaq
- pələng, canavar
- porsuq, tülkü
- ✓ vəhşi qoyun, bezuar keçisi

211. Ordubad milli parkında qorunur:

- ✓ nadir və nəsli kəsilməkdə olan fauna və flora növləri
- yay otlaqları
- dağ bozqır bitkiləri
- dağ kserofit bitkiləri
- doğru cavab yoxdur

212. Ordubad milli parkı yaradılana qədər burada hansı yasaqlıq mövcud olmuşdur?

- ✓ Ordubad yasaqlığı
- Şahbuz yasaqlığı
- Cənubi Qafqaz yasaqlığı
- Zəngəzur yasaqlığı
- Culfa yasaqlığı

213. Hirkan milli parkının ərazisində olan flora növlərinin miqdarı:

- 2500 növdür
- 3000 növdür
- ✓ 2000 növdür
- 1000 növdür
- 1500 növdür

214. Hirkan milli parkında qorunan, adı «Qırmızı kitab»a salınan ağac növlərindən deyil:

- ✓ Lənkəran vələsi
- Hirkan şümşədi
- Hirkan ənciri
- ipək akasiyası
- şabalıdyarpaq palıd

215. Hirkan milli parkında qorunur:

- ✓ relikt və endemik meşələr
- doğru cavab yoxdur
- subtropik bitkilər
- Xanbulançay su anbarı
- heyvanat aləmi

216. Hirkan milli parkı hansı təbii vilayətdə yaradılmışdır?

- Kiçik Qafqaz
- Böyük Qafqaz
- ✓ Lənkəran
- Kür-Araz
- Orta Araz

217. Zəngəzur Milli park hansı inzibati rayon ərazisində yaradılmışdır?

- Şahbuz
- Sədərək
- ✓ Ordubad
- Culfa
- Şərur

218. Hirkan Milli Park hansı inzibati rayon ərazisində yaradılmışdır?

- Salyan
- Ucar
- ✓ Lənkəran
- Biləsuvar
- Cəlilabad

219. Ordubad milli parkında qorunan heyvan növlərindən deyil:

- ✓ Dağıstan turu
- bəbir
- bezuar keçisi
- vəhşi qoyun
- Qafqaz muflonu

220. Ordubad milli parkı yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 1998-ci ildə
- 2008-ci ildə
- 2005-ci ildə
- 2000-ci ildə

221. Hirkan milli parkında qorunan ağac növlərindən biridir:

- ✓ dəmirağac
- cökə
- fisdıq
- daş palıd
- Şərq çınarı

222. Hirkan milli Parkı yaradılmışdır?

- ✓ 2004-cü ildə
- 2005-ci ildə
- 2003-cü ildə

- 2002-ci ildə
- 2001-ci ildə

223. Ağgöl Milli Parkında qorunan və adları “Qırmızı kitab”a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğa; 4) turac; 5) göyərçin

- ✓ 1.4
- 3.5
 - 2.5
 - 3.4
 - 2.3

224. Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi:

- ✓ su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi
- doğru cavab yoxdur
 - köçəri quşların yem təchizatı
 - endemik bitki və quş növlərinin mühafizəsi
 - bataqlıq bitkilərinin artırılması və mühafizəsi

225. Göy-göldə qorunan endemik ağac növlərindən deyil:

- Trautfeter vələsi
 - qırmızı lələkli astraqali
- ✓ qaraçöhrə
- ətirli qərənfil
 - Gürcüstan palıdı

226. Göy-göl milli parkında qorunan hansı quş növlərinin adları «Qırmızı kitab»a düşmüşdür?

- qutan və cüllüd
 - doğru cavab yoxdur
- ✓ dağ kəkliyi və Xəzər uları
- Turac və qırqovul
 - bəzgək və durna

227. Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdən deyil:

- vəhşi qaz
 - turac
 - qızıl qaz
 - sultan toyuğu
- ✓ bildirçin

228. Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdəndir: 1) turac; 2) qarğa; 3) sultan toyuğu; 4) bildirçin

- ✓ 1.3
- 2.5
 - 4.5
 - 2.4
 - 1.5

229. Ağgöl milli parkında adları «Qırmızı kitaba» düşən quş növlərindəndir:

- ✓ sultan toyuğu və dəniz qartalı
- bəzgək və qırqovul
 - doğru cavab yoxdur
 - sığırçın və bildirçin
 - kəklik və durna

230. Ağgöl milli parkında adları «Qırmızı kitaba» salınan quş növlərindən deyil:

- mərmər cürə
- turac
- ✓ qırqovul
- Qızıl qaz
- sultan toyuğu

231. Göy-göl milli parkında qorunan heyvan növü hansıdır?

- ✓ nəcib maral və cüyür
- doğru cavab yoxdur
- canavar və porsuq
- çaqqal və yereşən
- pələng və qonur ayı

232. Göy-göl milli parkında qorunan heyvan növlərindən deyil:

- ✓ pələng
- şərq Qafqaz ceyranı
- cüyür
- boz ayı
- nəcib Qafqaz maralı

233. Göy-göl milli parkında qorunan iynəyarpaqlı ağac:

- ardıc
- sidr
- ✓ qarmaqvari şam
- Eldar şamı
- küknar

234. Göy-göl qoruğu neçənci ildən milli parka çevrilmişdir?

- 2000-ci il
- 2005-ci il
- ✓ 2008-ci il
- 1990-cı il
- 1995-ci il

235. Göy-göl milli parkı hansı təbii-coğrafi vilayətin ərazisində yerləşir?

- Kür-Araz
- Böyük Qafqaz
- ✓ Kiçik Qafqaz
- Lənkəran
- Orta Araz

236. Azərbaycanın ilk qoruğu neçənci ildə yaradılmışdır və hansıdır?

- ✓ 1925-ci ildə, Göygöl
- doğru cavab yoxdur
- 1920-ci ildə Şirvan
- 1929-cu ildə Qızılağac
- 1929-cu ildə, Zaqatala

237. Ornitoloji mərkəz hesab olunan milli park hansıdır?

- ✓ Ağgöl
- Qaragöl
- Batabat gölü

- Sarısugözü
- Göygöl

238. Abgöl milli parkı yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 2010-cu ildə
- 2007-ci ildə
- 2005-ci ildə
- 2000-ci ildə

239. Göy-göl qoruğu yaradılmışdır:

- ✓ 1925-ci ildə
- 1930-cu ildə
- 1928-ci ildə
- 1923-cü ildə
- 1920-ci ildə

240. Turizm üçün əsasən nədən istifadə olunmalıdır?

- ✓ milli parklardan
- yasaqlıqlardan
- biosfer qoruqlarından
- süni meşələrdən
- qoruqlardan

241. Qoruqlarda ekosistemlərin dəqeredasiyasına aid deyil:

- ✓ Elmi tədqiqatlar
- Qoruq ərazisində təbii resurslardan istifadə.
- Yanğın təhlükəsizliyi qaydalarının pozulması.
- Qoruğa üçün yad növlərin qoruğa daxil olması.
- Turizmin inkişafı.

242. Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil?

- ✓ qoruq ərazisində yaşıllıq zonalarının artırılması
- qoruq əraziləri ətrafında əhalinin artması
- brokionerlik
- arıçılıq
- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi

243. Qoruq ekosisteminə mənfi təsir etmir:

- ✓ Rekreasiya əhəmiyyətli ərazilərin mühafizəsi
- Maldarlığın inkişafı
- Əkinçiliyin inkişafı
- Kənd təsərrüfatının inkişafı
- Arıçılığın inkişafı

244. Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil?

- ✓ qoruq ərazisində yaşıllıq zonalarının artırılması
- qoruq əraziləri ətrafında əhalinin artması
- brokionerlik
- arıçılıq
- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi

245. Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır

- ✓ qoruq
- yasaqlıqlar
- ovçuluq təsərrüfatı
- heç biri
- milli park

246. Landşaft abidələrinə nələr aid edilir ?

- ✓ ərazilərin landşaft kompleksləri
- ərazilərin landşaft formaları
- dağ-düzən landşaftları
- abidələrə aid edilmir
- landşaft formaları

247. Tuqay meşələri harada yerləşir ?

- ✓ Kürçayı sahilində
- Turyançay sahilində
- Kürçayı mənsəbində
- Qabırçı çayı sahilində
- Araz çayı vadisində

248. Şirvan və Ağgöl milli parkları neçənci ildə yaradılmışdır ?

- ✓ 5 iyul 2003-cü ildə
- 1 yanvar 2000-ci ildə
- 6 fevral 2004-cü ildə
- milli park statusu verilməyib
- 7 avqust 2005-ci ildə

249. Endemik ağac növü hansı qoruqda mühafizə olunur ?

- Abşeron qoruğunda
- ✓ Eldar şamı qoruğunda
- Hirkan qoruğunda
- Bəsitçay qoruğunda
- Qobustan qoruğunda

250. Kür çayının sol sahilində yerləşən qoruq hansıdır ?

- ✓ Turyançay qoruğu
- Soltanbud qoruğu
- Ağgöl qoruğu
- Sol sahilə qoruq yoxdur
- Qızılağac qoruğu

251. Eyni adlı körfəzdə yerləşən qoruq hansıdır ?

- ✓ Qızılağac qoruğu
- Pirallahı adası
- Qarayazı qoruğu
- Şirvan milli parkı
- Xəzər buxtası

252. İşğal zonasında olan ərazidə yerləşir?

- ✓ Bəsitçay qoruğu
- Pirqulu qoruğu
- Hirkan qoruğu

- Qobustan qoruğu
- İlisu qoruğu

253. Qədim yazılı mədəniyyət abidələri hansı qoruq ərazisindədir ?

- ✓ Qobustan
- İçərişəhər
- Şamaxı
- Altıağac
- Pirqulu

254. Altıağac qoruğu hansı inzibati rayon ərazisindədir?

- ✓ Xızı rayonu
- İsmayilli rayonu
- Altıağac rayonu
- Quba rayonu
- Şamaxı rayonu

255. Milli parklar nə ilə fərqlənir?

- heyvan və bitki qorunur
- heç nə qorunmur
- tam qapalı saxlanılır
- ✓ insanlar gəlib-gəlməsinə icazə verilir
- hər nə varsa qorunur

256. Yasaqlıq nəyə deyilir?

- dövlət nəzarətçiləri tərəfindən qorunur
- ✓ müəyyən ərazinin hər hansı bir komponenti qorunur
- bir neçə komponent qorunur
- ancaq əhali tərəfindən qorunur
- ərazi milli parklara uyğunlaşır

257. Azərbaycanda neçə qoruq, neçə yasaqlıq var?

- 20 qoruq, 10 yasaqlıq
- qoruq yoxdur, 8 yasaqlıq
- 8 qoruq, 20 yasaqlıq
- ✓ 11 qoruq, 24 yasaqlıq
- 10 qoruq, 15 yasaqlıq

258. Azərbaycanda hansı komponentlər daha çox qorunur?

- atmosfer havası
- heç nə qorunmur
- su hövzələri
- torpaq ehtiyatları
- ✓ bitki və heyvanat aləmi

259. Qoruqlarda göstərilənlərdən hansı mühafizə edilmir?

- şəlalələr, mağaralar
- ✓ kserofit bitkilər
- sıradan çıxmaq təhlükəsi qarşısında qalan təbii komplekslər
- təbii zonanın xarakterik landşaftı
- nadir bitki və heyvan növləri

260. Təbii komplekslərin ən yüksək mühafizə formalarından biri hansıdır?

- kurortlar
- ✓ qoruqlar
- yasaqlıqlar
- ekoloji parklar
- təbiət abidələri

261. İnsanların təbiətə həddindən artıq müdaxiləsi nəyə gətirib çıxarır?

- turizmin inkişafına
- ✓ bitki və heyvanat aləminin, təbii komplekslərin məhvinə
- yeni bitki və heyvan növlərinin yaranmasına
- meşə zolaqlarının artmasına
- əkinçiliyin genişlənməsinə

262. Xəzər sahillərində yaradılması nəzərdə tutulan milli park:

- doğru cavab yoxdur
- Qobustan
- ✓ Qızılağac
- Şahdağ
- Hirkan

263. Azərbaycanda ilk biosfer rezervatının yaradılması hansı regionda planlaşdırılır?

- Şamaxı-İsmayilli
- ✓ Zaqatala-Balakən
- Lənkəran-Astara
- Quba-Xacmaz
- Naxçıvan

264. Samur-Yalama milli parkı hansı ölkənin dəstəyi ilə yaradılmışdır ?

- Fransa
- Rusiya
- ✓ AFR
- Norvec
- Böyük Britaniya

265. Qaragöl qoruğu neçənci ildən işğal altındadır?

- 1990.0
- ✓ 1992.0
- 1993.0
- 1995.0
- 1991.0

266. Qaragöl qoruğu hansı inzibati rayonun ərazisində yerləşir?

- ✓ Laçın
- Şuşa
- Zəngilan
- Qubadlı
- kəlbəcər

267. Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1987-ci ildə
- 1980-ci ildə
- 1995-ci ildə

- 1990-cı ildə
- 1985-ci ildə

268. Bəsitçay qoruğu neçənci ildən işğal altındadır?

- ✓ 1993.0
- 1994.0
- 1992.0
- 1991.0
- 1990.0

269. Bəsitçay qoruğu hansı inzibati rayonun ərazisində yaradılmışdır?

- Laçın
- Kəlbəcər
- ✓ Zəngilan
- Füzuli
- Zərdab

270. Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- 1973-cü ildə
- 1975-ci ildə
- ✓ 1974-cü ildə
- 1970-ci ildə
- 1971-ci ildə

271. Qaragöl Təbiət qoruğunun yaradılmasında məqsəd:

- dağ-çəmən və çöl təbii kompleksini qorumaq
- doğru cavab yoxdur
- ✓ relikt və nadir Qara gölün və təbii kompleksinin mühafizəsi təmin etmək
- Təbii dağ-meşə kompleksini mühayizə etmək
- Quru-çöl landşaftlarını qorumaq

272. Qarabağ vulkanik yaylasında yerləşən təbiət qoruğu:

- ✓ Qaragöldür
- Korçaydır
- Qalaaltıdır
- Bəsitçaydır
- Göygöldür

273. İşğal altında olan ərazilərdə qalan təbiət qoruqları:

- ✓ Qaragöl və Bəsitçaydır
- doğru cavab yoxdur
- Qarayazı və Oğgöldür
- Şahbuz və Qarayazıdır
- Gön-göl və Türyançaydır

274. Adı “Qırmızı kitab”a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır:

- uzunburun balığı
- ziyad
- ✓ Göyçə fareli
- nərə balığı
- Xəşəm

275. Şahbuz təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ arid təbii kompleksləri və oranın fauna və flora növlərini mühafizə etmək:
- doğru cavab yoxdur
 - yarımsəhra bitkilərini mühafizə etmək
 - Nival və subnival landşaftları mühafizə etmək
 - dağ meşə landşaftlarını mühafizə etmək

276. Korçay təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ Bozdağın təbii landşaftını, heyvan növlərini qorumaqdır:
- bitki və heyvanat aləmini artırmaqdır
 - su mənbələrini mühafizə etməkdir
 - doğru cavab yoxdur
 - dağ landşaftını mühafizə etməkdir

277. Şahbuz təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yaradılmışdır

- ✓ Orta Araz
- Kiçik Qafqaz
 - Arazboyu
 - Kür-Araz
 - Lənkəran

278. Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1929-cu ildə
- 1928-ci ildə
 - 1930-cu ildə
 - 1940-cı ildə
 - 1925-ci ildə

279. Qızılağac təbiət qoruğunda qorunan növlərdən deyil:

- ✓ qarğa
- qu quşları
 - dovdaq
 - qaşqaldaq
 - Flaminqo

280. Korçay təbiət qoruğu yaradılmışdır:

- 2011-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2010-cu ildə
- ✓ 2008-ci ildə

281. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 2007-ci ildə
- 2009-cu ildə
 - 2010-cu ildə
 - 2011-ci ildə
 - 2005-ci ildə

282. Azərbaycanda neçə palçıq vulkanı təbiət abidəsi statusu almışdır?

- ✓ 23.0
- 21.0
 - 22.0

- 25.0
- 20.0

283. Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür:

- ✓ Eldar şamı
- ardıc
- qaraçöhrə
- küknar
- qarmaqvari şam

284. Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır:

- ✓ 2004-cü ildə
- 2000-ci ildə
- 2002-ci ildə
- 2006-cı ildə
- 1998-ci ildə

285. Zaqatala təbiət qoruğunda adı “Qırmızı kitab”a düşən növlərdən deyil:

- ✓ bildirçin
- Qafqaz şahini
- Qafqaz tetrası
- ular
- Berqut

286. Zaqatala qoruğunun yaradılma məqsədi nədir?

- ✓ bitki və heyvanat aləminin mühafizəsi və artırılması
- eroziyanın qarşısını almaq
- dağ çöllərinin mühafizəsi
- doğru cavab yoxdur
- dağ yamaclarını mühafizə etmək

287. Zaqatala qoruğunda yaşayan və adı “Qırmızı kitab”a düşən quş növlərindəndir:

- ✓ berqut, Qafqaz şahini
- qulaqlı bayquş
- muymul quş
- qarğa, göyərçin
- flamingo

288. Zaqatala qoruğunda “Qırmızı kitab”a düşən sürünən növləridir: 1) gürzə; 2) bağa ilan; 3) kor ilan; 4) Qafqaz xaçlıxası; 5) koramal

- ✓ 2.4
- 2.5
- 4.5
- 1.5
- 1.3

289. İlisu təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?

- ✓ Böyük Qafqaz
- Orta Araz
- Kür-Araz
- Kiçik Qafqaz
- Lənkəran

- 290.** İlisu təbiət qoruğunda mühafizə olunan komplekslərdən deyil: 1) dağ-meşə kompleksi; 2) dağ-çöl kompleksi; 3) flora növlərinin mühafizə və bərpa; 4). fauna növlərinin mühafizə və bərpa; 5) kserofit bitkilərin mühafizəsi.
- ✓ 2.5
- 3.5
 - 1.5
 - 4.5
 - 1.3
- 291.** Zaqatala təbiət qoruğunda rast gəlinməyən ağac növü hansıdır?
- ✓ söyüd
- Gürcüstan palıdı
 - ağcaqayın
 - ayı fisdığı
 - vələs
- 292.** Zaqatala təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?
- ✓ Böyük Qafqaz
- Lənkəran
 - Orta Araz
 - Kür-Araz
 - Kiçik Qafqaz
- 293.** Zaqatala Dövlət Təbiət qoruğu yaradılmışdır:
- ✓ 1929-cu ildə
- 1930-cu ildə
 - 1955-ci ildə
 - 1958-ci ildə
 - 1925—ci ildə
- 294.** İlisu Dövlət Təbiət Qoruğu yaradılmışdır:
- ✓ 1981-ci ildə
- 1980-ci ildə
 - 1985-ci ildə
 - 1990-cı ildə
 - 1975-ci ildə
- 295.** Türyançay təbiət qoruğunda mühafizə olunur:
- ✓ ardıc və saqqız ağacı
- qaraçöhrə və vələs
 - söyüd və bigəvər
 - fisdıq və qızılağac
 - palıd və qovaq
- 296.** Türyançay təbiət qoruğunda mühafizə olunan və adı “Qırmızı kitab”a düşən heyvan növüdür:
- ✓ aralıq dənizi tısbağası
- porsuq
 - daşlıq dələsi
 - qumru
 - vaşaq
- 297.** Türyançay qoruğunda mühafizə edilən hansı növlərin adları “Qırmızı kitab”a düşməmişdir? 1) cənub söyüdü; 2) adi nar; 3) adi göyrüş; 4) qoxulu ardıc; 5) Aralıq dənizi tısbağası

- ✓ 1.3
- 4.5
- 2.4
- 1.4
- 2.5

298. Qarayazı təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ tuqay meşələri mühafizə və bərpadır
- köçəri quşların mühafizəsi və artırılmasıdır
- qış otlaqlarının mühafizəsidir
- doğru cavab yoxdur
- yarımsəhra bitkilərini mühafizədir

299. Qarayazı qorugunda adı “Qırmızı kitab”a düşən heyvan növlərindən deyil:

- ✓ hacıleylək
- dovdaq
- Qafqaz su samuru
- doğru cavab yoxdur
- Qafqaz bağa ilan

300. Şahdağ milli parkının yaradılmasında məqsəd:

- ✓ təbii dağ ekosisteminin qorunması, bərpası, elmi-tədqiqat, monitoring və ekosistemin inkişafıdır
- təbii su mənbələrini mühafizə etməkdir
- torpaq eroziyasının qarşısını almaqdır
- doğru cavab yoxdur
- yalnız dağ-çəmən landşaftını qorumaqdır

301. Hansı təbiət qoruqları Şahdağ milli parkının ərazisinə birləşdirilmişdir?

- ✓ Pirqulu və İsmayılı
- Zaqatala və Şəki
- Qəbələ və İlisu
- doğru cavab yoxdur
- İlisu və Oğuz

302. Şahdağ milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- ✓ Böyük Qafqaz
- Kür-Araz
- Lənkəran
- Orta Araz
- Kiçik Qafqaz

303. Altıağac milli parkı yaradılmışdır:

- ✓ 2004-cü ildə
- 2007-ci ildə
- 2008-ci ildə
- 2010-cu ildə
- 2005-ci ildə

304. Şirvan milli parkında mühafizə olunur:

- ✓ ceyran
- cüyür
- maral
- dağ keçisi

- qonur ayı

305. Abşeron milli parkında mühafizə olunan növlərdən deyil:

- suiti
- su-bataqlıq
- doğru cavab yoxdur
- ✓ kəklik
- sayqak

306. Abşeron milli parkında qorunan növlərdəndir:

- ✓ su –bataqlıq quşları
- qarğa
- qağayı
- qaranquş
- kəklik

307. Şirvan milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- ✓ Kür-Araz
- Kiçik Qafqaz
- Orta Araz
- Böyük Qafqaz
- Lənkəran

308. Şirvan milli park yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 2002-ci ildə
- 2005-ci ildə
- 2008-ci ildə
- 2000-ci ildə

309. Abşeron milli parkı yaradılmışdır:

- ✓ 2005-ci ildə
- 2003-cü ildə
- 2007-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə

310. Göy-göldə qorunan endemik ağac növlərindən deyil:

- ✓ qaraçöhrə
- Gürcüstan palıdı
- Trautfeter vələsi
- qırmızı lələkli astraqali
- ətirli qərənfil

311. Göy-göl milli parkında qorunan hansı quş növlərinin adları «Qırmızı kitab»a düşmüşdür?

- ✓ dağ kəkliyi və Xəzər uları
- bəzgək və durna
- qutan və cüllüd
- doğru cavab yoxdur
- Turac və qırqovul

312. Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi:

- ✓ su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi
- endemik bitki və quş növlərinin mühafizəsi
- köçəri quşların yem təchizatı
- doğru cavab yoxdur
- bataqlıq bitkilərinin artırılması və mühafizəsi

313. Ağgöl Milli Parkında qorunan və adları “Qırmızı kitab”a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğa; 4) turac; 5) göyərçin

- ✓ 1.4
- 3.4
- 2.5
- 3.5
- 2.3

314. Ornitoloji mərkəz hesab olunan milli park hansıdır?

- ✓ Ağgöl
- Göygöl
- Sarısugölü
- Batabat gölü
- Qaragöl

315. Göy-göl qoruğu yaradılmışdır:

- ✓ 1925-ci ildə
- 1923-cü ildə
- 1928-ci ildə
- 1930-cu ildə
- 1920-ci ildə

316. Abgöl milli parkı yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 2005-ci ildə
- 2007-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə

317. Ordubad milli parkında qorunan heyvan növlərindən deyil:

- ✓ Dağıstan turu
- vəhşi qoyun
- bezuar keçisi
- bəbir
- Qafqaz muflonu

318. Ordubad milli parkı yaradılmışdır:

- 2000-ci ildə
- 1998-ci ildə
- ✓ 2003-cü ildə
- 2008-ci ildə
- 2005-ci ildə

319. Hirkan milli parkında qorunan ağac növlərindən biridir:

- ✓ dəmirağac
- daş palıd
- fisdıq
- cökə

- Şərq çınarı

320. Hirkan milli Parkı yaradılmışdır?

- ✓ 2004-cü ildə
- 2002-ci ildə
- 2003-cü ildə
- 2005-ci ildə
- 2001-ci ildə

321. Zəngəzur Milli park hansı inzibati rayon ərazisində yaradılmışdır?

- ✓ Ordubad
- Şərur
- Şahbuz
- Sədərək
- Culfa

322. Ordubad milli parkı hansı təbii-coğrafi vilayətdə yaradılmışdır?

- ✓ Orta Araz
- Zəngəzur
- Dərələyəz
- Şərur-Ordubad
- Kiçik Qafqaz

323. Hirkan Milli parkında qorunan qədim heyvan növlərindəndir:

- ✓ qanadsız həşəratlar və molyuskalar
- sincab və qar bəbiri
- ayı və vaşaq
- doğru cavab yoxdur
- dırnaqlı heyvanlar

324. Hirkan milli parkı meşələrində rast gəlinən iynəyarpaqlı ağac:

- ✓ iynəyarpaqlı qaraçöhrə
- qarmaqvari şam
- Ardıc
- küknar
- Eldar şamı

325. Göy-göl milli parkında qorunan iynəyarpaqlı ağac:

- ✓ qarmaqvari şam
- küknar
- ardıc
- sidr
- Eldar şamı

326. Göy-göl milli parkında qorunan heyvan növü hansıdır?

- ✓ nəcib maral və cüyür
- çaqqal və yereşən
- canavar və porsuq
- doğru cavab yoxdur
- pələng və qonur ayı

327. Göy-göl milli parkında qorunan heyvan növlərindən deyil:

- ✓ pələng
- boz ayı
- cüyür
- şərq qafqaz ceyranı
- nəcib qafqaz maralı

328. Göy-göl milli parkı hansı təbii-coğrafi vilayətin ərazisində yerləşir?

- ✓ Kiçik Qafqaz
- Kür-Araz
- Böyük Qafqaz
- Lənkəran
- Orta Araz

329. Göy-göl qoruğu neçənci ildən milli parka çevrilmişdir?

- ✓ 2008-ci il
- 1995-ci il
- 2000-ci il
- 2005-ci il
- 1990-cı il

330. Azərbaycanın ilk qoruğu neçənci ildə yaradılmışdır və hansıdır?

- ✓ 1925-ci ildə, Göygöl
- 1929-cu ildə Qızılağac
- 1920-ci ildə Şirvan
- doğru cavab yoxdur
- 1929-cu ildə, Zaqatala

331. Ağgöl milli parkında adları «Qırmızı kitaba» salınan quş növlərindən deyil:

- mərmər cürə
- ✓ qırqovul
- Qızıl qaz
- sultan toyuğu
- turac

332. Ağgöl milli parkında adları «Qırmızı kitaba» düşən quş növlərindəndir:

- ✓ sultan toyuğu və dəniz qartal
- kəklik və durna
- sığırcın və bildirçin
- doğru cavab yoxdur
- bəzgək və qırqovul

333. Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdəndir: 1) turac; 2) qarğa; 3) sultan toyuğu; 4) bildirçin

- ✓ 1.3
- 4.5
- 2.5
- 1.5
- 2.4

334. Ağgöl Milli Parkında adları “Qırmızı kitab”a düşən növlərdən deyil:

- ✓ bildirçin
- qızıl qaz
- turac
- vəhşi qaz

- sultan toyuğu
335. Mühafizə olunan, az pozulmuş təbii kompleksə malik olan, unikal obyektlərdən ibarət və ekoturizmə icazə verilən ərazi və akvatoriyalar adlanır?
- ✓ Milli Parklar
- təbiət qoruqları
 - Yasaqlıq
 - Dendroloji park
 - təbiət qoruqları
336. Ordubad milli parkı nə vaxtdan zəngəzur Milli parkı adlanır?
- ✓ 2009-cu ildən
- 2007-ci ildən
 - 2010-cu ildən
 - 2012-ci ildən
 - 2005-ci ildən
337. Keçmiş SSRI dövründə Azərbaycanda milli parkların yaranması haqqında qərar nə vaxt qəbul edilmişdir?
- ✓ 1982-ci ildə
- 1981-ci ildə
 - 1983-cü ildə
 - 1985-ci ildə
 - 1980-ci ildə
338. Azərbaycanın ilk milli parklarıdır?
- ✓ Ordubad, Şirvan, Ağgöl
- Şahdağ, Altağac
 - Altağac, Hirkan
 - doğru cavab yoxdur
 - Hirkan, Abşeron
339. Azərbaycanda ən son yaradılmış milli park hansıdır:
- ✓ Samur-Yalama
- Şollar-Samur
 - Siyəzən-Şabran
 - doğru cavab yoxdur
 - Samur-Dəvəçi
340. Azərbaycanda ilk milli park yaradılmışdır:
- ✓ 2003-cü ildə
- 2001-ci ildə
 - 2002-ci ildə
 - 2005-ci ildə
 - 2000-ci ildə
341. Xüsusi mühafizə olunan ərazilər Respublika ərazisinin neçə faizini tutur;
- ✓ 10%-dən çoxunu;
- 12%-ə qədərini;
 - 8%-ə qədərini;
 - 15%-ə qədərini;
 - 4-5%-ə qədərini;
342. Milli Park nədir?

- ✓ mühafizə olunan təbii kompleksə malik ərazi olmaqla ekoturizmə icazə verilən sahədir;
- iqtisadi baxımdan gəlir gətirməyən qoruq sahəsidir;
- təsərrüfata yararlı mühafizə olunan ərazidir;
- doğru cavab yoxdur;
- Ekskursiya obyektidir;

343. Qoruq nədir?

- ✓ bütün təbiət komplekslərinin ilkin təbii vəziyyətində saxlanılan ərazidir ;
- təbii komplekslərin qorunduğu və təsərrüfat fəaliyyətinə icazə verilən ərazidi;
- mühafizə zolaqları olmayan ərazilərdir;
- doğru cavab yoxdur;
- canlıların orqanizimlərinin bərpa olunduğu sahədir;

344. Azərbaycanda təbii kompleksləri mühafizə üçün yaradılması zəruridir:

- milli parkların;
- qoruqların;
- yasaqlıqların;
- ovçuluq təsərrüfatlarının;
- ✓ xüsusi mühafizə olunan ərazilərin;

345. Azərbaycanda ceyranların ovlanmasını qadağan edən qərar nə vaxt qəbul edilmişdir?

- ✓ 1959-cu ildə
- 1955-ci ildə
- 1965-ci ildə
- 1970-ci ildə
- 1950-ci ildə

346. Abşeron milli parkında mühafizə olunan növlərdən biridir:

- ✓ sayqak
- balıqlar
- morj
- canavar
- dovşan

347. Abşeron milli parkının yerləşdiyi təbii-coğrafi ərazi:

- ✓ Xəzərin Abşeron arxipelaqı
- Bakı buxtası
- Kür dili
- Səngi-Muğan adası
- Abşeron yarımadası

348. Abşeron milli parkında qorunan əsas növ:

- ✓ suitilərdir
- qağayılarıdır
- dəniz tısbağalarıdır
- meduzalardır
- balıqlardır

349. Şirvan milli parkının yaradılması məqsədlərindən biridir:

- ✓ ekoloji tərbiyə və ekoturizmin inkişafı
- sürünənlərin qorunub artırılması
- quşların çoxaldılması

- maralların mühafizəsi
- ekskursiyaların təşkili

350. Abşeron milli parkında qorunan növlərdəndir:

- ✓ su –bataqlıq quşları
- qarğa
- qağayı
- qaranquş
- kəklik

351. Abşeron milli parkında mühafizə olunan növlərdən deyil:

- ✓ kəklik
- sayqak
- su-bataqlıq
- doğru cavab yoxdur
- suiti

352. Şirvan milli parkında qorunan növlərdəndir:

- ✓ su-bataqlıq quşları
- qayalıq quşları
- çöl quşları
- doğru cavab yoxdur
- kəklik

353. Şirvan milli parkında mühafizə olunur:

- ✓ ceyran
- cüyür
- maral
- dağ keçisi
- qonur ayı

354. Abşeron milli parkı yaradılmışdır:

- ✓ 2005-ci ildə
- 2003-cü ildə
- 2007-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə

355. Şirvan milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- ✓ Kür-Araz
- Kiçik Qafqaz
- Orta Araz
- Böyük Qafqaz
- Lənkəran

356. Şirvan milli park yaradılmışdır:

- ✓ 2003-cü ildə
- 2002-ci ildə
- 2005-ci ildə
- 2008-ci ildə
- 2000-ci ildə

357. Hansı təbiət qoruqları Şahdağ milli parkının ərazisinə birləşdirilmişdir?

- Ilisu və Oğuz
- ✓ Pirqulu və İsmayılı
- Qəbələ və Ilisu
- doğru cavab yoxdur
- Zaqatala və Şəki

358. Şahdağ milli parkının yaradılmasında məqsəd:

- ✓ təbii dağ ekosisteminin qorunması, bərpası, elmi-tədqiqat, monitorinq və ekosistemin inkişafıdır
- doğru cavab yoxdur
- torpaq eroziyasının qarşısını almaqdır
- təbii su mənbələrini mühafizə etməkdir
- yalnız dağ-çəmən landşaftını qorumaqdır

359. Altıağac milli parkında mühafizə olunur:

- ✓ Landşaftların təbii kompleksləri və təbiət abidələri
- dağ-bozqır landşaftları
- doğru cavab yoxdur
- yarımşəhra və quru göl landşaftı
- dağ-kserofit formasiyalar və tarixi abidələr

360. Şahdağ milli parkında üstünlük təşkil edən ağac növüdür:

- ✓ palıd
- qızılağac
- qovaq
- cökə
- söyüd

361. Altıağac milli parkı ərazisi meşələrində üstünlük təşkil edən ağac növləri aşağıdakılardır

- dəmirağacı, küknar,daş palıd
- qovaq, yalanqoz, fisdıq
- ✓ itiyarpaq palıd, çinar, vələs
- söyüd, cökə, fisdıq
- vələs, qarağac, söyüd

362. Altıağac milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- Orta Araz
- Kür-Araz
- ✓ Böyük Qafqaz
- Kiçik Qafqaz
- Lənkəran

363. Şahdağ milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir?

- Lənkəran
- Orta Araz
- ✓ Böyük Qafqaz
- Kiçik Qafqaz
- Kür-Araz

364. Şahdağ milli parkı yaradılmışdır:

- ✓ 2006-cı ildə
- 2009-cu ildə
- 2008-ci ildə

- 2005-ci ildə
- 2003-cü ildə

365. Altıağac milli parkında qorunan ağac növlərindən deyil:

- ✓ qovaq
- doğru cavab yoxdur
- vələs
- çinar
- itiyarpaq palıd

366. Altıağac milli parkı yaradılmışdır:

- 2008-ci ildə
- 2010-cu ildə
- ✓ 2004-cü ildə
- 2005-ci ildə
- 2007-ci ildə

367. Qarayazı qoruğunda adları “Qırmızı kitab” a düşən heyvan növlərindən deyil: 1). bağa ilan; 2) qunduz; 3) qırqovul; 4) doydaq; 5) su samuru

- 3.4
- 4.5
- ✓ 2.3
- 1.4
- 1.5

368. Qarayazı təbiət qoruğunda adları “Qırmızı kitab”a düşən heyvan növləri hansılardır?

- porsuq və dəniz qartal
- çapaq balığı
- ✓ Qafqaz bağa ilan, dovdaq və Qafqaz su samuru
- gürzə və porsuq
- gözlüklü ilan, turac və dələ

369. Qarayazı qoruğunda qorunan başlıca ağac növləridir:

- qaraçöhrə, ardıc, Eldar şamı
- iydə, qarağac, şümşad
- vələs, fisdıq və adi qovaq
- çinar, cökə və qırmızı palıd
- ✓ palıd, ağyarpaq qovaq, qızılağac və ağ akasiya

370. Türyançay təbiət qoruğunun əsas etalon təbiət kompleksinə aiddir:

- ✓ arça –püstə seyrək meşəliyi
- dağ-meşə kompleksi
- tuqay meşələri
- yarımşəhra
- çoxillik bitkilər

371. Türyançay qoruğunda mühafizə olunan və adları “Qırmızı kitab”a düşən dərman bitkiləri hansılardır?

- ✓ qoxulu ardıc və adi nar
- itburnu və murdarça
- doğru cavab yoxdur
- muşmula və cır armud
- iydə və çay tikanı

372. Türyançay qoruğunda mühafizə edilən hansı növlərin adları “Qırmızı kitab”a düşməmişdir? 1) cənub söyüdü; 2) adi nar; 3) adi göyrüş; 4) qoxulu ardıc; 5) Aralıq dənizi tısbağası
- 2.4
 - 1.4
 - ✓ 1.3
 - 2.5
 - 4.5
373. Türyançay qoruğunda mühafizə edilən hansı bitki növlərinin adı “Qırmızı kitab” salınmışdır? 1) çay tikanı; 2) adi nar; 3) Qafqaz dağdağanı; 4) qovaq; 5) qoxulu ardıc
- ✓ 2.5
 - 1.4
 - 3.5
 - 2.4
 - 1.3
374. Qarayazı qoruğunda adı “Qırmızı kitab”a düşən heyvan növlərindən deyil:
- ✓ hacıleylək
 - doğru cavab yoxdur
 - Qafqaz su samuru
 - dovdaq
 - Qafqaz bağa ilanı
375. Qarayazı təbiət qoruğunun yaradılmasında əsas məqsəd:
- qış otlaqlarının mühafizəsidir
 - doğru cavab yoxdur
 - ✓ tuqay meşələri mühafizə və bərpadır
 - yarımsəhra bitkilərini mühafizədir
 - köçəri quşların mühafizəsi və artırılmasıdır
376. Türyançay təbiət qoruğunda mühafizə olunan və adı “Qırmızı kitab”a düşən heyvan növüdür:
- daşlıq dələsi
 - qumru
 - ✓ aralıq dənizi tısbağası
 - vaşaq
 - porsuq
377. Türyançay təbiət qoruğunda mühafizə olunur:
- qaraçöhrə və vələs
 - söyüd və bigəvər
 - ✓ ardıc və saqqız ağacı
 - fisdıq və qızılağac
 - palıd və qovaq
378. Qarayazı təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?
- Kiçik Qafqaz
 - Orta Araz
 - Lənkəran
 - Böyük-Qafqaz
 - ✓ Kür dağarası çökəkliyi
379. Qarayazı Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1978-ci ildə
- 1958-ci ildə
- 1975-ci ildə
- 1970-ci ildə
- 1960-cı ildə

380. Türyançay təbiət qoruğunun yerləşdiyi təbii-coğrafi vilayət:

- ✓ Kür-Araz
- Lənkəran
- Orta Araz
- Böyük Qafqaz
- Kiçik Qafqaz

381. Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır:

- ✓ 1958-ci ildə
- 1956-cı ildə
- 1952-ci ildə
- 1930-cu ildə
- 1930-cu ildə

382. İlisu qoruğunda mühafizə edilən aşağıdakı bitkilərin adları “Qırmızı kitab”a düşməmişdir: 1) vələs; 2) fisdıq; 3) Raddə tozağacı; 4) ağcaqayın

- 3.4
- ✓ 1.4
- 1.2
- 2.4
- doğru cavab yoxdur

383. Zaqatala qoruğunda adı “Qırmızı kitab”a düşən quş növlərindəndir: 1) qartal; 2) toğlu götürən; 3) leylək; 4) berqut; 5) Avropa tuviyi; 6) qağayı

- ✓ 2,4,5
- 1,2,3
- 3,5,6
- 3,4,6
- 2,3,4

384. İlisu qoruğunda yaşayan hansı heyvan növlərinin adları “Qırmızı kitab”a salınmışdır?

- ✓ toğlu götürən, berqut, şahin
- doğru cavab yoxdur
- qartal, dürna, göyərçin
- qarğa, bayquş
- qaranquş, vağ, cüllüt

385. İlisu qoruğunda mühafizə edilən hansı ağac növləri “Qırmızı kitab”a salınmışdır?

- vələs və qovaq
- söyüd və qırmızı palıd
- ✓ fisdıq və raddə tozağacı
- qoz və şabalıd
- cökə və göyrüş

386. İlisu təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ təbii dağ-meşə kompleksinin, flora və fauna növlərinin mühafizə və bərpası
- doğru cavab yoxdur

- dağ-kserofit bitkilərinin mühafizəsi və bərpası
- dağ-çəmən landşaftının mühafizəsi və bərpası
- dağ-çöl kompleksinin mühafizəsi və bərpası

387. Zaqatala qoruğunda mühafizə olunan və adları “Qırmızı kitab”a düşən heyvan növləridir:

- ✓ Qafqaz xaçlıxası və bağa ilan
- dağ keçisi və boz ayı
- eskulap ilan
- kor ilan
- koramal

388. İlisu təbiət qoruğunda mühafizə olunan komplekslərdən deyil: 1) dağ-meşə kompleksi; 2) dağ-çöl kompleksi; 3) flora növlərinin mühafizə və bərpası; 4). fauna növlərinin mühafizə və bərpası; 5) kserofit bitkilərin mühafizəsi.

- 4.5
- 1.5
- 3.5
- 1.3
- ✓ 2.5

389. Zaqatala qoruğunda “Qırmızı kitab”a düşən sürünən növləridir: 1) gürzə; 2) bağa ilan; 3) kor ilan; 4) Qafqaz xaçlıxası; 5) koramal

- ✓ 2.4
- 4.5
- 2.5
- 1.3
- 1.5

390. Zaqatala təbiət qoruğunda adı “Qırmızı kitab”a düşən növlərdən deyil:

- ✓ bildirçin
- Berqut
- ular
- Qafqaz tetrası
- Qafqaz şahini

391. İlisu təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?

- Kür-Araz
- Kiçik Qafqaz
- ✓ Böyük Qafqaz
- lənkəran
- Orta Araz

392. Zaqatala qoruğunda yaşayan və adı “Qırmızı kitab”a düşən quş növlərindəndir:

- ✓ berqut, Qafqaz şahini
- qarğa, göyərçin
- muymul quş
- qulaqlı bayquş
- flaminqo

393. Zaqatala qoruğunun yaradılma məqsədi nədir?

- ✓ bitki və heyvanat aləminin mühafizəsi və artırılması
- doğru cavab yoxdur
- dağ çöllərinin mühafizəsi
- eroziyanın qarşısını almaq
- dağ yamaclarını mühafizə etmək

394. Zaqatala Təbiət Qoruğunda mühafizə olunur:

- arid meşə və bozqırlar
- doğru cavab yoxdur
- ✓ dağ-meşə və dağ-çəmənləri
- Dağ-çöl və yarımsəhralar
- quru-çöl və alp çəmənliyi

395. Ilisu təbiət qoruğu əsasən hansı inzibati rayonun ərazisində yerləşir?

- Şəki
- Oğuz
- ✓ Qax
- Balakən
- Zaqatala

396. Ilisu Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- 1980-ci ildə
- 1985-ci ildə
- ✓ 1981-ci ildə
- 1990-cı ildə
- 1975-ci ildə

397. Zaqatala təbiət qoruğunda rast gəlinməyən ağac növü hansıdır?

- ✓ söyüd
- ayı fisdığı
- ağcaqayın
- Gürcüstan palıdı
- vələs

398. Zaqatala təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir?

- ✓ Böyük Qafqaz
- Kiçik Qafqaz
- Kür-Araz
- Orta Araz
- Lənkəran

399. Zaqatala təbiət qoruğu hansı inzibati rayonların ərazisindədir?

- ✓ Zaqatala və Balakən
- Şəki və Oğuz
- Qax və Oğuz
- Şəki və Balakən
- Qax və Şəki

400. Zaqatala Dövlət Təbiət qoruğu yaradılmışdır:

- ✓ 1929-cu ildə
- 1958-ci ildə
- 1955-ci ildə
- 1930-cu ildə
- 1925—ci ildə

401. 1910-cu ildə Qafqazda ilk qorunan ərazi olan Botanika yasaqlığı harada yaradılıb?

- Hirkan meşəliyində

- ✓ Eldar şamı meşəliyində
- Qarayazı meşəliyində
- Göy-göldə
- Şirvan düzündə

402. Korçay təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ Bozdağın təbii landşaftını, heyvan növlərini qorumaqdır:
- dağ landşaftını mühafizə etməkdir
- doğru cavab yoxdur
- su mənbələrini mühafizə etməkdir
- bitki və heyvanat aləmini artırmaqdır

403. Şahbuz təbiət qoruğunun yaradılmasında əsas məqsəd:

- ✓ arid təbii kompleksləri və oranın fauna və flora növlərini mühafizə etmək:
- doğru cavab yoxdur
- yarımsəhra bitkilərini mühafizə etmək
- Nival və subnival landşaftları mühafizə etmək
- dağ meşə landşaftlarını mühafizə etmək

404. Azərbaycanın sahəyə ən böyük təbiət qoruğudur:

- Tüyançay
- İlisu
- ✓ Qızılağac
- Eldar şamı
- Qarayazı

405. Palçıq vulkanları qrupunun yerləşdiyi təbii ərazilər aşağıdakılardır:

- ✓ Abşeron-Qobustan
- doğru cavab yoxdur
- Samur-Dəvəçi
- Qanix-Əyriçay
- Ceyrançöl-Acınohur

406. Azərbaycanı hansı gölləri Şahbuz təbiət qoruğunun ərazisində yerləşir?

- ✓ Batabat və Qanlı göllər
- doğru cavab yoxdur
- Şamlı və Ördək göllər
- Böyük və Kiçik Alagöllər
- Zaxa və Qara göllər

407. Neçə palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir?

- 58.0
- 50.0
- 48.0
- 40.0
- ✓ 52.0

408. Azərbaycanın “Qırmızı kitab”a düşmüş hansı heyvan növləri Korçay qoruğunda mühafizə olunur?

- ✓ ceyran və turac
- çaqqal və tülkü
- canavar və qutan
- dovşan və kəklik
- tülkü və dovşan

409. Şahbuz təbiət qoruğu ərazisində yerləşən göllər:

- ✓ Batabat, Qanlı göl
- Qaragöl, Zaxagöl
- Nehrəm gölü
- Alagöl, Candargöl
- Ördəkgöl, Ağgöl

410. Şahbuz dövlət təbiət qoruğu yaradılmışdır:

- 2005-ci ildə
- 2008-ci ildə
- ✓ 2003-cü ildə
- 1998-ci ildə
- 2000-ci ildə

411. Qızılağac təbiət qoruğunda mühafizə edilir:

- ✓ köçəri quşlar
- doğru cavab yoxdur
- suda-quruda yaşayanlar
- balıqlar
- çöl heyvanları

412. Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür:

- ✓ Eldar şamı
- küknar
- qaraçöhrə
- ardıc
- qarmaqvari şam

413. Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır:

- 2002-ci ildə
- 2006-cı ildə
- ✓ 2004-cü ildə
- 1998-ci ildə
- 2000-ci ildə

414. Azərbaycanda neçə palçıq vulkanı təbiət abidəsi statusu almışdır?

- 22.0
- 25.0
- ✓ 23.0
- 20.0
- 21.0

415. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- 2009-cu ildə
- 2010-cu ildə
- ✓ 2007-ci ildə
- 2011-ci ildə
- 2005-ci ildə

416. Korçay təbiət qoruğu yaradılmışdır:

- ✓ 2008-ci ildə

- 2011-ci ildə
- 2010-cu ildə
- 2005-ci ildə
- 2003-cü ildə

417. Şahbuz təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yaradılmışdır

- ✓ Orta Araz
- Lənkəran
- Kür-Araz
- Arazboyu
- Kiçik Qafqaz

418. Qızılağac təbiət qoruğunda qorunan növlərdən deyil:

- ✓ qarğa
- qaşqaldaq
- dovdaq
- qu quşları
- Flamingo

419. Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1929-cu ildə
- 1940-cı ildə
- 1930-cu ildə
- 1928-ci ildə
- 1925-ci ildə

420. Azərbaycanın ən kiçik dövlət təbiət qoruğu:

- Qarayazıdır
- Abgöldür
- Qaragöldür
- Göygöldür
- ✓ Bəsitçaydır

421. Bəsitçay təbiət qoruğu hansı inzibati rayonu ərazisində yaradılmışdır?

- ✓ Zəngilan
- Füzuli
- Cəbrayıl
- Qubadlı
- Laçın

422. Qarabağ vulkanik yaylasında yerləşən təbiət qoruğu:

- ✓ Qaragöldür
- Göygöldür
- Korçaydır
- Qalaaltıdır
- Bəsitçaydır

423. Qaragöl Təbiət qoruğunun yaradılmasında məqsəd:

- dağ-çəmən və çöl təbii kompleksini qorumaq
- doğru cavab yoxdur
- ✓ reliktlə və nadir Qara gölün və təbii kompleksinin mühafizəsi təmin etmək
- Təbii dağ-meşə kompleksini mühafizə etmək
- Quru-çöl landşaftlarını qorumaq

424. Adı “Qırmızı kitab”a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır:

- ✓ Göyçə fareli
- ziyad
- uzunburun balığı
- Xəşəm
- nərə balığı

425. İşğal altında olan ərazilərdə qalan təbiət qoruqları:

- ✓ Qaragöl və Bəsitçaydır
- doğru cavab yoxdur
- Qarayazı və Oğgöldür
- Şahbuz və Qarayazıdır
- Gön-göl və Türyançaydır

426. Bəsitçay qoruğu hansı inzibati rayonun ərazisində yaradılmışdır?

- Laçın
- Kəlbəcər
- ✓ Zəngilan
- Füzuli
- Zərdab

427. Qaragöl qoruğu neçənci ildən işğal altındadır?

- 1993.0
- 1995.0
- ✓ 1992.0
- 1990.0
- 1991.0

428. Bəsitçay qoruğu neçənci ildən işğal altındadır?

- 1991.0
- 1992.0
- ✓ 1993.0
- 1994.0
- 1990.0

429. Bəsitçay təbiət qoruğunda mühafizə olunur:

- ✓ şərq çınarı
- ipək akasiyası
- Dəmirağacı
- Eldar şamı
- Qarmaqvari şam

430. Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1974-cü ildə
- 1970-ci ildə
- 1975-ci ildə
- 1973-cü ildə
- 1971-ci ildə

431. Qaragöl qoruğu hansı inzibati rayonun ərazisində yerləşir?

- ✓ Laçın

- Şuşa
- Zəngilan
- Qubadlı
- kəlbəcər

432. Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmışdır:

- ✓ 1987-ci ildə
- 1995-ci ildə
- 1990-cı ildə
- 1985-ci ildə
- 1980-ci ildə

433. Zaqatala təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ vahid ekosistemin, bioloji müxtəlifliyin , nadir və nəslə kəsilməkdə olan heyvanların miqrasiya yollarının qorunması
- ərazinin meşə və çəmən-çöl bitkilərinin mühafizəsi
- ərazidə xarakterik torpaq resurslarının mühafizəsi
- doğru cavab yoxdur
- regionun dağ-çəmən bitki formasiyalarının qorunması

434. Kiçik Qızılağac yasaqlığının yaradılmasında məqsəd:

- ✓ su, bataqlıq, quru ərazilərin köçəri və oturaq quşlarını qorumaq
- sürünən və suda-quruda yaşayan növləri qorumaq
- bataqlıq və çəmən bitkilərini qorumaq
- doğru cavab yoxdur
- məməli heyvan növlərini qorumaq

435. Bəndovan təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ ceylanları, köçəri və oturaq, su və quru quşlarını qorumaq
- dağ keçisi, benzuar keçisi və kəklikləri qorumaq
- yarımsəhra heyvanları və sürünənləri qorumaq
- doğru cavab yoxdur
- maral və cüyürləri qorumaq

436. Korçay təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ ov əhəmiyyətli heyvan və quşları qorumaq
- efemer bitkiləri və köçəri quşları qorumaq
- həşəratları qorumaq
- doğru cavab yoxdur
- yovşan və şoranotunu

437. Zuvand yasaqlığının yaradılmasında əsas məqsəd:

- ✓ dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanları qorumaq
- dağ meşə landşaftını qorumaq
- dağ torpaq və su ehtiyatlarını qorumaq
- doğru cavab yoxdur
- dağ çəmən bitkilərini qorumaq

438. Qızılca təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ ərazinin təbiət kompleksini qorumaq
- torpaq ehtiyatını qorumaq
- təbii su ehtiyatını qorumaq
- doğru cavab yoxdur
- Subalp çəmənliyini qorumaq

439. Laçın təbiət yasaqlığıda qorunan məməli heyvanlar:

- ✓ qayakeçisi və çöl donuzu
- tülkü və çaqqal
- canavar və dələ
- doğru cavab yoxdur
- çaqqal və dələ

440. Gil adası yasaqlığı nə vaxt və hansı məqsədlə yaradılmışdır?

- 1960-cı ildə, suitiləri qorumaq
- 1965-ci ildə, durnaları qorumaq
- doğru cavab yoxdur
- ✓ 1964-cü ildə, qağayıları qorumaq
- 1962-ci ildə, morjları qorumaq

441. Bərdə yasaqlığı neçənci ildə və hansı məqsədlə yaradılmışdır?

- ✓ 1966-cı ildə, tuqay meşələrini və faunasını qorumaq
- 1970-ci ildə, canavarları qorumaq
- 1975-ci ildə, kserofit bitkiləri qorumaq
- doğru cavab yoxdur
- 1965-ci ildə, saqqız ağaclarını qorumaq

442. Şəmkir yasaqlığı nə vaxt və hansı məqsədlə yaradılmışdır?

- ✓ 1964-cü ildə, quşları və məməli heyvanları qorumaq
- 1968-ci, ceyranları qorumaq
- 1970-ci ildə, maralları qorumaq
- 1980-ci ildə yarımşəhraları qorumaq
- 1965-ci ildə, köçəri quşları qorumaq

443. Qubadlı və Zuvand təbiət yasaqlıqları yaradılmışdır:

- ✓ 1969-cu ildə
- 1965-ci ildə
- 1970-ci ildə
- 1975-ci ildə
- 1960-cı ildə

444. Azərbaycanda ilk yasaqlıq yaradılmışdır:

- ✓ 1961-ci ildə
- 1958-ci ildə
- 1960-cı ildə
- 1965-ci ildə
- 1955-ci ildə

445. Hirkan yasaqlığı hansı məqsədlə yaradılmışdır?

- ✓ meşələrin, ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunması
- regionun xarakterik rütübətli subtropiklərinin qorunması
- torpaq resurslarının mühafizəsi
- doğru cavab yoxdur
- dağ-çöl ekosistemlərinin mühafizəsi

446. Ordubad yasaqlığının yaradılmasında məqsəd:

- ✓ nadir və qiymətli heyvan növlərini qorumaq

- tarixi abidələri qorumaq
- yarımşəhra bitkilərini qorumaq
- doğru cavab yoxdur
- kserofit formasıyları qorumaq

447. Qax təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ nəsli kəsilməkdə olan fauna növlərini qorumaq
- torpaq örütüyünü qorumaq
- təbii su mənbələrini qorumaq
- doğru cavab yoxdur
- dağ çəmənlərini qorumaq

448. Arazboyu təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ tuqay meşələrinin qorunması və bərpası
- çəmən-bataqlıq landşaftını qorumaq
- köçəri quşları qorumaq
- doğru cavab yoxdur
- yarımşəhra landşaftını qorumaq

449. Qəbələ yasaqlığının yaradılmasında əsas məqsəd:

- ✓ Böyük Qafqazın cənub yamaclarının landşaftlarını qorumaq
- dağ-meşə torpaqlarını qorumaq
- dağ-çəmən landşaftını qorumaq
- doğru cavab yoxdur
- heyvanat aləmini qorumaq

450. Gil adası yasaqlığının yaradılmasında məqsəd:

- ✓ gümüşü qağayıları qorumaq
- qırqoulu qorumaq
- bildirçin qorumaq
- doğru cavab yoxdur
- kəkliyi qorumaq

451. Bəndovan təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?

- ✓ Salyan və Qaradağ
- Neftçala və Cəlilabad
- Masallı və Biləsuvar
- doğru cavab yoxdur
- Neftçala və Salyan

452. Bərdə təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ Kürətrafi tuqay meşələrini və faunasını qorumaq
- təbiət və tarixi abidələri qorumaq
- torpaq örtüyü və efermerləri qorumaq
- doğru cavab yoxdur
- yarımşəhra landşaftını qorumaq

453. Şəmkir təbiət yasaqlığının yaradılmasında məqsəd:

- dağ meşələrini qorumaq
- doğru cavab yoxdur
- ✓ çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaq
- bitki örtüyünü qorumaq
- həşəratları və sürünənləri qorumaq

454. Qubadlı təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ cüyür, çöl donuzu və qırqovulu qorumaq
- canavar, dələ və sığırçınları qorumaq
- çöl pişiyi, sərçə və flaminqoları qorumaq
- doğru cavab yoxdur
- maral və canavarları qorumaq

455. Qızılca təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır?

- ✓ Gədəbəy
- Samux
- Tərtər
- Füzuli
- Tovuz

456. Qusar təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ ov əhəmiyyətli məməli heyvan və quşları qorumaq
- meşələri və bozqırları qorumaq
- torpaq örtüyünü qorumaq
- doğru cavab yoxdur
- dağ çəmənlərini qorumaq

457. İsmayılı təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ heyvanları qorumaq və artırmaq
- doğru cavab yoxdur
- təbii su ehtiyatlarını qorumaq
- torpaqları qorumaq
- həşərat növlərini qorumaq

458. Laçın təbiət yasaqlığında qorunan əsas quş növləri:

- ✓ turac və kəklik
- qarğa və quzğun
- şanapipik və sərçə
- doğru cavab yoxdur
- sərçə və göyərçin

459. Laçın təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ məməli heyvan və quşları qorumaq
- torpaq örtüyünü qorumaq
- su ehtiyatlarını qorumaq
- doğru cavab yoxdur
- ot bikiələrini qorumaq

460. Şəki təbiət yasaqlığında qorunan məməli heyvan növləri:

- ✓ qonurayı və çöl donuzu
- çaqqal və kəklik
- dovşan və tülkü
- doğru cavab yoxdur
- dələ və tülkü

461. Şəki yasaqlığında qorunan əsas quş növləridir:

- ✓ qırqovul və turac

- göyərçin və qızılqaz
- sərçə və bildirçin
- doğru cavab yoxdur
- sığırçin və qarğa

462. Qarayazı-Ağstafa yasaqlığındakı tuqay meşələrində üstünlük təşkil edən ağac növüdür:

- ✓ palıd
- Eldar şamı
- ardıc
- Qaraçöhrə
- küknar

463. Qarayazı-Ağstafa yasaqlığında qorunan məməli heyvanlardan biridir:

- ✓ çöl donuzu
- ördək
- dələ
- qara toyuq
- hop-hop

464. Qarayazı-Ağstafa yasaqlığının yaradılmasında məqsəd:

- ✓ təbii tuqay landşaftını qorumaq
- ot bitkilərini qorumaq
- torpaq örtüyünü qorumaq
- doğru cavab yoxdur
- Heyvanları qorumaq

465. Daşaltı yasaqlığı nə vaxt və harada yaradılmışdır?

- ✓ 1981-ci ildə, şuşada
- 1965-ci ildə, Abdərədə
- 1990-cı ildə, Füzulidə
- 1985-ci ildə, Ağdamda
- 1959-cu ildə, Laçında

466. Kiçik Qızılağac yasaqlığı nə vaxt və hansı məqsəddə yaradılmışdır?

- 1982-ci ildə, adadovşanını qorumaq
- ✓ 1978-ci ildə, su, bataqlıq köçəri quşları qorumaq
- 1975-ci ildə, canavarları qorumaq
- 1980-ci ildə, suitiləri qorumaq
- doğru cavab yoxdur

467. Qızılca təbiət yasaqlığı yaradılmışdır:

- ✓ 1984-cü ildə
- 1980-ci ildə
- 1988-ci ildə
- 1991-ci ildə
- 1975-ci ildə

468. Qusar təbiət yasaqlığı yaradılmışdır:

- ✓ 1964-cü ildə
- 1965-ci ildə
- 1968-ci ildə
- 1970-ci ildə
- 1955-ci ildə

- 469.** Laçın dövlət təbiət yasaqlığı yaradılmışdır:
- ✓ 1961-ci ildə
 - 1965-ci ildə
 - 1968-ci ildə
 - 1975-ci ildə
 - 1955-ci ildə
- 470.** Qarayazı-Ağstafa Dövlət Təbiət yasaqlığı yaradılmışdır:
- ✓ 1964-cü ildə
 - 1961-ci ildə
 - 1965-ci ildə
 - 1970-ci ildə
 - 1960-cı ildə
- 471.** Təbiət komplekslərinin və komponentlərinin qorunması, bərpaı, ekoloji tarazlığın saxlanılması üçün xüsusi əhəmiyyət daşıyan ərazilər adlanır?
- ✓ yasaqlıq
 - zoopark
 - dendroloji park
 - nəbatət bağı
 - milli park
- 472.** Rvarud təbiət yasaqlığının yerləşdiyi inzibati rayondur:
- ✓ Lerik
 - Astara
 - Lənkəran
 - Masallı
 - Yardımlı
- 473.** Arpaçay təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır?
- ✓ Şərur
 - Sədərək
 - Ordubad
 - Culfa
 - Kəngərli
- 474.** Zaqatala təbiət yasaqlığının yerləşdiyi inzibati rayonlar:
- ✓ Zaqatala və Balakən
 - Zaqatala və Oğuz
 - Oğuz və Şəki
 - doğru cavab yoxdur
 - Şəki və Qax
- 475.** Hirkan təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?
- ✓ Lənkəran və Astara
 - Masallı və Cəlilabad
 - Salyan və Neftçala
 - İmişli və Biləsuvar
 - Lerik və Yardımlı
- 476.** Daşaltı təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır?

- ✓ Şuşa
- Laçın
- Kəlbəcər
- Xocavənd
- Xocalı

477. Kiçik Qızılağac yasaqlığının yerləşdiyi inzibati rayon:

- ✓ Lənkəran
- Biləsuvar
- Masallı
- Lerik
- Salyan

478. Gil adası yasaqlığı hansı inzibati rayon ərazisindədir?

- ✓ Qaradağ rayonu
- Xızı rayonu
- Qobustan rayonu
- Salyan rayonu
- Abşeron rayonu

479. Korçay təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?

- doğru cavab yoxdur
- Samux və Göygöl
- Yevlax və Goranboy
- Bərdə və Tərtər
- ✓ Göygöl və Goranboy

480. Bərdə təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?

- ✓ Bərdə və Ağdam
- Bərdə və Ağsu
- Bərdə və Beyləqan
- doğru cavab yoxdur
- Bərdə və Şəmkir

481. Zuvand təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?

- ✓ Lerik və Yardımlı
- Astara və Cəlilabad
- Salyan və Neftçala
- Biləsuvar və İmişli
- Lənkəran və Masallı

482. Qubadlı təbiət yasaqlığı inzibati rayonları ərazisində yaradılmışdır?

- ✓ Qubadlı və Laçın
- Qubadlı və Şuşa
- Qubadlı və Kəlbəcər
- doğru cavab yoxdur
- Qubadlı və Füzuli

483. İsmayılı təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?

- ✓ İsmayılı və Qəbələ
- İsmayılı və Oğuz
- İsmayılı və Ağdaş
- İsmayılı və Şəki

- İsmayılı və Qobustan

484. Şəki təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır?

- ✓ Şəki rayonu
- Balakən rayonu
 - Oğuz rayonu
 - Zaqatala rayonu
 - Qax rayonu

485. Qarayazı-Ağstafa yasaqlığı hansı inzibati rayon ərazisində salınmışdır?

- ✓ Ağstafa
- Şəmkir
 - Qazax
 - Samux
 - Tovuz

486. Arpaçay və Rvazud yasaqlıqları yaradılmışdır:

- ✓ 2009-cu ildə
- 2005-ci ildə
 - 2010-cu ildə
 - 2011-ci ildə
 - 200-ci ildə

487. Arazboyu və Hirkan yasaqlıqları yaradılmışdır:

- ✓ 2005-ci ildə
- 2001-ci ildə
 - 2003-cü ildə
 - 2004-cü ildə
 - 2000-ci ildə

488. Qəbələ və Arazboyu yasaqlıqları yaradılmışdır:

- ✓ 1993-cü ildə
- 1985-ci ildə
 - 1990-ci ildə
 - 1995-ci ildə
 - 1980-ci ildə

489. Korçay və Bəndoğan yasaqlıqları yaradılmışdır:

- ✓ 1961-ci ildə
- 1965-ci ildə
 - 1971-ci ildə
 - 1975-ci ildə
 - 1960-cı ildə

490. İsmayılı təbiət yasaqlığı yaradılmışdır:

- ✓ 1969-cu ildə
- 1965-ci ildə
 - 1972-ci ildə
 - 1977-ci ildə
 - 1960-cı ilə

491. Şəki yasaqlığı yaradılmışdır:

- ✓ 1964-cü ildə
- 1962-ci ildə
- 1967-ci ildə
- 1970-ci ildə
- 1960-cı ildə

492. Xəzər sahillərində yaradılması nəzərdə tutulan milli park:

- Hirkan
- doğru cavab yoxdur
- ✓ Qızılağac
- Şahdağ
- Qobustan

493. Azərbaycanda ilk biosfer rezervatının yaradılması hansı regionda planlaşdırılır?

- ✓ Zaqatala-Balakən
- Naxçıvan
- Quba-Xacmaz
- Lənkəran-Astara
- Şamaxı-İsmayilli

494. Şəki təbiət yasaqlığının yaradılmasında məqsəd:

- ✓ məməli heyvan və quşları qorumaq
- doğru cavab yoxdur
- həşəratları qorumaq
- torpaq örütüyünü qorumaq
- bitkiləri qorumaq

495. Samur-Yalama milli parkı hansı proqram əsasında yaradılmışdır?

- Qərb tərəfdaşlıq
- doğru cavab yoxdur
- ✓ Qafqaz təşəbbüsü
- Şərq tərəfdaşlıq
- Xəzər qrupu

496. Abşeronda yaradılması planlaşdırılan park:

- Dendroloji park
- Milli park
- doğru cavab yoxdur
- Təbiət parkı
- ✓ zooloji park

497. 2012-ci ildə Quba-Xacmaz regionunda hansı milli park yaradılmışdır?

- Xudat-Nabran
- doğru cavab yoxdur
- ✓ Samur-Yalama
- şollar
- Şabran

498. Gələcəkdə yaradılması planlaşdırılan Yasaqlıqlarından biri aşağıdakı ərazidədir:

- ✓ Qobustan alcaqğağlığı
- ələt tirəsi
- Bozdağ
- Nialdağ

- Ləngəbiz dağları

499. Planlaşdırılan Dövlət Təbiət yasaqlıqlarından biridir:

- ✓ Sumqayıtcay
- doğru cavab yoxdur
- Pirsaatcay
- Maralgöl
- Ceyrangöl

500. Samur-Yalama milli parkı hansı ölkənin dəstəyi ilə yaradılması planlaşdırılır?

- Norvec
- Böyük Britaniya
- ✓ AFR
- Fransa
- Rusiya